



"Səs" qəzeti mənim
üçün ən əziz qəzətdir



10




№ 094 (7019)

28 may 2024-cü il.
Qiyməti 60 qəpik

Cümhuriyyətimiz – İstiqlaliyyətimizin sübhü!




Bakı müasirləşən və inkişaf
edən paytaxta çevrilir



3

Prezident İlham Əliyev İtaliyanın ölkəmizdə yeni təyin
olunmuş səfirinin etimadnaməsini qəbul edib

Parisdən NÖVBƏTİ
SAYIQLAMALAR



9

Böyük QAYIDİŞ: Cənnət
diyarımız Laçındayıq!



12

Adı var, özü yoxdur:
etiket qaydaları




15

Harri Keyn
“Qızıl buts”
mükafatının
sahibi oldu



16

Təbrik
məktubu,
yoxsa
etiraf?



7

**Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev
mayın 25-də İtaliya
Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəla-
də və səlahiyyətli səfiri
Luka Di Canfrançeskonun
etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini döv-
lətimizin başçısına təqdim
etdi.**

Prezident İlham Əliyev səfirlər səhbət etdi. Azərbaycana səfir təyin olunmasından məmənunluğunu bildirən Luka Di Canfrançesko İtaliya Prezidenti Sercio Mattarella'nın salamlarını dövlətimizin başçısına çatdırıldı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi,



onun da salamlarını İtaliya Prezidentine çatdırmağı xahiş etdi.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin xüsusi xarakter daşıdığı və strateji tərəfdəşləq müstəvisində inkişaf etdiyi vurgulandı. Səfir əlaqələrimizin bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində uğurla inkişaf etdiyini deyərək, İtaliya universitetlərinin Azərbaycanda açılması istiqamətində aparılan işləri məmənunluqla qeyd etdi. Prezident İlham Əliyev İtaliyanın Azərbaycanın Avropa İttifaqına üzv ölkələr arasında əsas ticarət tərəfdaşı olduğunu vurguladı.

Görüşdə ölkələrimiz arasında siyasi və humanitar əlaqələrin, iqtisadi və təhsil sahəsindəki əməkdaşlığın dinamik surətdə inkişaf etməsindən məmənunluq ifadə olundu. Azərbaycan ile İtaliya arasında əlaqələrin xüsusilə enerji sahəsində başlandı, sonra müxtəlif sahələri, o cümlədən mədəniyyət, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat və digər sahələri əhatə etdiyi bildirildi.

Söhbət zamanı Azərbaycanın işgaldən azad olmuş ərazilərində aparılan bərpə-quruculuq işlərində dost və tərəfdaş ölkə olan İtaliyanın şirkətlərinin yaxından iştirakı məmənunluqla vurgulandı.

Görüşdə Orta Dəhlizin inkişafı və bu çərçivədə əməkdaşlığın perspektivi müzakirə olundu. Azərbaycan-Avropa İttifaqı əlaqələri və Avropa İttifaqına üzv ölkə olaraq İtaliyanın bu prosesdə Azərbaycana dəstəyi məsəlesi də qeyd edildi.

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Prezident İlham Əliyev İtaliyanın ölkəmizdə yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib

“Jerusalem Post” Vardanyanı İFŞA ETDİ!

İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Barışan Universitetinin şərqsünnəsi elmləri üzrə professoru və Universitetin Yaxın Şərqi və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırımlar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyadan en nüfuzlu nəşrlərindən olan “Jerusalem Post” qəzetində dərc olunmuş “Ermənistən-İran əlaqələrinin möhkəmənməsi” sərlövhəli məqaləsində bir sıra mühüm faktlar açıqlayıb. Nüfuzlu ekspert məqaləsində yazır ki, İran ilə Ermənistən arasında münasibətləri formalaşdırılardan biri də erməni milyarder Vardanyan olub.

Yazında qeyd olunur ki, çıxılı pulların yuyulması ilə də məşğul olan Vardanyan mütəşəkkil cinayətkar teşkilat yaradıb və erməni milyarderin cinayətkar əməlləri sırasına müxtəlif transaksiyaların saxtalaşdırılması da daxil imiş. Rusiya ilə Ukrayna arasında hərbi qarşışdırma başlığından sonra adıçəkilən şəxs aktivlərini və hesablarını Qərbin sanksiyalarından qorumaq üçün doğulduğu və fəaliyyət göstərdiyi vətəni Rusyanın vətəndaşlığından imtina edib. Bununla da mənfaəti namine istənilən addımı atan prinsipsiz biri olduğunu təsdiqləyib. Rusyanı tərk edən Vardanyan Ermənistana, oradan da Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə keçərək separatçı rejimin dövlət naziri təyin edilib və aparıcı simaların dan olub.

Müellif terrorizmi və separatizmi maliyyələşdirmə, habelə başqa dövlətin sərhədini qanunsuz keçmə kimi ittihamlarla hazırla Azərbaycanda hebsəd saxlanılan Vardanyanın Rusiya-Ukrayna münaqışasında tutduğu mövqeyə, habelə qanunsuz iqtisadi fəaliyyətinə görə Ukrayna və Qərb tərefində sanksiyaya məruz qalması faktına da diqqət çəkib.

Yazında həmçinin diqqətə çatdırılıb ki, Vardanyan Tehran hökumətinin təsdiq etdiyi məruzaçılardan itirakı ilə müxtəlif ölkələrdə tədbirlər teşkil edən Qorçakov Fondu vasitəsilə İran-Ermənistən münasibətlərinin koordinasiyası və irəliləməsi istiqamətində əhəmiyyətli fəaliyyət göstərib. Belə ki İran mətbuatına müsahibəsində iranlıları və erməniləri qədim tarix, orta mədəniyyət və sivilizasiyanın birləşdiriyini vurgulayan Vardanyan bəyən edib ki, İran ermənilərinin Qarabağ uğrunda mübarizəsində erməni xalqının namine deyil, öz maraqları namine itşirək etməlidir. Müsahibədə İrvandaki Azerbaycan tarixi-mədəni ərsinin abidəsi Götə məscidi İran və erməni xalqları arasında mədəni dostluğun rəmzi hesab etdiyini söyləyən erməni separatçı sözügedən abidənin bərpasının təşəbbüskarı olduğunu da xatırladıb. Məqaləni etrafı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: <https://www.jpost.com/opinion/article-802273>

Mətləb Salahov

Prezident İlham Əliyev Ukraynanın ölkəmizdə yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib



Yuri Qusev ötən gün Azərbaycanın Laçın şəhərinə səfər etdiyini və burada görülen bərpə-quruculuq işlərinin onda böyük təessürat yaratdığını deyərək, İrpen və Laçın şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması məsələsini qeyd etdi. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



Bakı müasirləşən və inkişaf edən paytaxta çevrilir



Bu gün hər sahədə qazandığımız uğurların təməlində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi dayanır. Ətən 20 il ərzində Azərbaycan həm bölgədə, həm də dünya miqyasında ən sabit və dinamik inkişaf edən ölkələrdən birinə çevrilib. Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin parallel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Bu inkişaf göstəriciləri insanlarda qəti bir əmənilik formalasdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara və zəfərlərə imza atacaq.

Ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramları hazırlanıb, işlek mexanizmlər əsasında həyata keçirilib. Ən müxtəlif sahələrdə intibah prosesi geniş vüset alıb. Respublikanın investisiya və sosial-yönlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin eldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların balanslı və davamlı inkişafının süretləndirilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəsteklənməsi kimi vacib məsələləri özündə ehtiva edib. Bu gün Azərbaycan nümunəvi inkişaf modelinə malik olan ölkəyə çevrilib.

"BAKİ DÜNYANIN ƏN GÖZƏL ŞƏHƏRİ KİMİ İNKİŞAF EDİR"

Belə bir inkişaf yolu keçən Azərbaycanın paytaxtı Bakı da bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Prezidenti

İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxşən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən, mənəm həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təessüratlarını bölüşürər və qeyd edirlər ki, Bakı, doğrudan da, dünyanın ən gözəl şəhərlərindən biridir". Bakı şəhəri abadlaşır, qurulur, burada infrastruktur layihələri icra edilir. Bakı və Bakıtrafi qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bakının bütün rayonlarında, o cümlədən, qəsəbələrinde infrastruktur təminatı daha da yaxşılaşdırılmış, təhsil, sehiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini

MİLLİ ELEMENTLƏRDƏN İBA-RƏT İNCƏSƏNƏT NÜMUNƏSİ

Görülən işlərin davamı olaraq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda "Crescent Bay" layihəsinin təqdimatı və "Crescent Mall" ticaret mərkəzinin açılışını ediblər. Qeyd edək ki, "Crescent Mall" ticaret mərkəzi ənənənin innovasiyalara qovuşduğu bir məkan kimi Bakının müasir və dinamik inkişafını eks etdirir. 115 min kvadratmetr sahədə alış-veriş, əyləncə və istirahətin təklifi edildiyi məkanda 5 mərtəbəli müasir texnologiyalarla inşa edilən bina, 3 mərtəbəli 1193 parkinq yeri, açıq havada yerləşən terras



və restoran, həmçinin Azərbaycanda ilk defə fealiyyət göstərəcək musiqili fontan yer alıb. Ticaret mərkəzində 107 geyim, gastronomiya, sağlamlıq, əsaq əyləncə mərkəzləri və digər mağazalar var. Bura gələn qonaqlar vaxtlarını səmərəli keçirə biləcəklər. "Crescent Mall"da alicilara böyük addımlar atılıb, böyük investisiyalar qoyulub, zibilyandırma zavodu inşa edilib. Biz bu ekoloji fəlakət mənbəyini aradan götürdüük", - deyə Azərbaycan Prezidenti bildirmişdir. Bu gün paytaxtimizda Prezidentin tapşırığına uyğun olaraq, nümunəvi məhəkkələr yaradılıbdır. Bu ərazilərdəki onlara binanın fasadları, dam örtükleri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib.

Ticaret mərkəzinin açıq restoranlara qalxan hissəsində coxmərtəbeli sütundə ölkəmizin mədəni ərsinə istinad edən milli elementlərdən ibarət incəsənət nümunəsi həkk edilib. Rəsm əsərində təsvir edilən və sanki orta əsrin milli xalçalarından birbaşa sütuna köçmüştər rəsmi dövrlər dövrlərindən təsir etdilər. "Leyli" adlı sənətçi Leyli və Məcnun" poemasından müdrilik və gözəllik rəmzi olan Leylini simvolize edir.

"Crescent Mall" ticaret mərkəzi kimi obyektlərin istifadəyə verilmesi ölkəmizin iqtisadi potensialını və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkilini nümayiş etdirir. Bundan başqa, ticaret mərkəzi dünyadan ən gözəl və müasir şəhərlərindən biri olan Bakının memarlığı, müasirliyi ilə harmoniya təşkil edərək paytaxtımızı daha da gözəlləşdirir.

MÜASİR VƏ DÜNYƏVİ TRENDLƏR TARİXİ VƏ MƏDƏNİ DƏYƏRLƏRİMİZLƏ

Bundan başqa "Crescent Mall"da SPA, gözəllik və fitness mərkəzləri də qonaqların xidmətində olacaq. Ən müasir texnologiyalarla inşa edilən bina, 3 mərtəbəli 1193 parkinq yeri, açıq havada yerləşən terras

Nəzakət ƏLƏDDİNQIZI

Cümhuriyyətimiz - İstiqlaliyyətimizin sübhü!

Coxəsrlıq dövlətçilik ənənələrinə malik olan ölkəmizdə 28 may 1918-ci ildə bütün türk-müsəlman dünyasının ilk müstəqil demokratik respublikası yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin coxəsrlıq ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi prosesinin məntiqi nəticəsi idi. Azərbaycan xalqının müstəqillik əzminini nümayiş etdirən Azərbaycan Xalq Cümhuriyyəti öz varlığı ilə XX əsr dünya siyasi arenasına səs saldı. Ümummilli liderimiz Heydər Əliyev cümhuriyyət tarixini "İstiqlaliyyətimizin sübhü" adlandırdı. Artıq bizləri o sübhədən 106 illik bir zaman fasılısı ayırır. Ötən illərdə o istiqlalın canımıza, qanımıza hopan şirinliyi bizi mübarizəyə səsləyib, xalqımıza yenidən müstəqillik bəxş edib.

"... Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirir ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fealiyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdən ki, hələ yüz il bundan əvvəl en ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fealiyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadıq və bu ənənələri yaşadırıq", — deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 oktyabr 2021-ci ildə imzaladığı "Müstəqillik Günü haqqında" Azərbaycan Respublikasının Qanunu ilə mayın 28-i Müstəqillik Günü, 1991-ci ildə ikinci dəfə müstəqilliyimizi qazandığımız gün-oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. Qanunda deyilir: "2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpə edilməsinin 30 il tamam olur. Azərbaycan xalqi 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpə etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusun müstəqilliyin əldə edilməsi və bərpəsi kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir". Beləliklə, 1918-ci ildə əldə etdiyimiz müstəqilliyimiz istiqlaliyyətimizin sübhü olaraq ondan sonrakı illərə sübhü çəngində doğan güneş kimi işıq saçdı. Bu xalqın bir əsrlik salnaməsinin başlangıcı oldu.

İstiqlal Bəyannaməsi bir millətin coxəsrlıq müstəqillik mübarizəsinin təsdiqi idi

1918-ci il mayın 28-də

Müstəqilliyi qorumaq onu qazanmaqdandan daha çətindir



Azərbaycan Milli Şurasının Həsənbəy Ağayevin sədrliyi ilə keçirilən tarixi iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. Bu tarixi sənəd türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılmasından xəbər verirdi. Həmçinin bu Bəyanname tek bir müstəqil respublikanın yaradılması haqqında sənəd deyil, həmçinin tarixi yüzliliklərə söykənən, bu yüzliliklərə ərzində dünyada dövlət quruculuğu tarixinə 40-dan çox dövlət verən bir xalqın mübarizliyinin, azadlıq duyularının, qədim mədəniyyətinin, humanistliyinin, multi-kulturallığının təcəssümü idi. Bu Bəyannaməni qəbul edən dövlət özündən əvvəlkilərdən zaman, məkan, şərait, milli və müstəqillik, həm də demokratik baxımdan fərqlənən Azərbaycan Xalq Cümhuriyyəti idi. Bu dövlət mahiyyət etibarilə milli, demokratik bir dövlət olmaqla, Şərq ələmində ilk avropatıplı, sivil qanunlarla idarə olunan bir dövlət idi. Siyasi quruluşu dövrün tələblərinə cavab verdiyindən təqib və təzyiqləre baxmayıraq, o, tezliklə aparıcı dünya dövlətləri tərəfindən tanınmışdı.

Müstəqilliyimizin məhvini uzanan əllər olmasayı...

Tarixdə həmişə mübariz və qəhrəman xalqlar yaşayırlar. Həmin xalqlar isə tarix yaratır və onun səhifələrinə şərəf salnaməsi yazırlar. Belə qəhrəman xalqlardan biri de Azərbaycan xalqidir. Azərbaycan Xalq Cümhuriyyəti bu xalqın yaratdığı tarix, onun 23 aylıq gərgin, çətin bir şəraitində fealiyyəti isə həmin tarixin şərəf səhifələridir. O dövrün çətinlikləri – kənardan uzanan əllər, müdaxilələr, təxribatlar, təzyiqlər olmasayı, bu il tekce Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından deyil, 1918-ci ildə qazandığımız

müstəqilliyimizdən də 106 il öteçkdi.

Azərbaycan Xalq Cümhuriyyətinin fealiyyəti ilə bağlı yaranan çətinliklər təhlil edən Ümummilli Lider Heydər Əliyev deyirdi: "Azərbaycanın ətrafında ve daxilində gedən proseslər bu respublikanın, hökumətin öz normal fealiyyətini davam etdirməsinə imkan verməmişdir. Rusiyadakı bolşevik hökuməti keçmiş çar Rusiyasının bütün ərazisində bolşevik əsər-idarəsini qurmağa cəhd göstərərək, Azərbaycanda istilaçılıq hərəkətlərinə başlamışdır. Respublikanın daxilində o cəhdlerə dəstəkləyən qüvvələr azərbaycanlı olmamışlar. Eyni zamanda, Cümhuriyyətin hökumətində və onun yaratdığı parlamentdə də daxili ziddiyətlər, çəkişmələr onun süqut etməsinə gətirib çıxarmışdır".

Tarixçi alimlər qeyd edirlər ki, XX əsrin əvvəllərində, dəqiq desək, cümhuriyyətin qurulmasından başlayaraq onun süqtunadək erməni silahlı birləşmələri Qarabağda, Naxçıvanda, Zəngəzurda dayanmadan Azərbaycan kəndlərini təhdid edir, Qarabağda hər an üsyənlər qaldırıllar. Yeri gelmişkən, qeyd edək ki, 1919-cu ilin fevral ayında Qarabağ General-Qubernatorluğu da yaradılmışdı və Xosrov Paşa bəy Sultanov Qarabağ general-qubernatoru təyin olunmuşdu. O, Qarabağda ermənilərin avantürist planlarının qarşısının alınmasında çox mühüm işlər göründü. Lakin erməni və rus təxribatçılarının neyin bahasına olursa-olsun, cümhuriyyətin mehv edilmesi haqqındaki planları qarşısında bu müstəqillik davam edə bilmedi və cəmi 23 ay yaşanan türk-müsəlman dünyasının ilk demokratik respublikası düşmən qüvvələrinə təsiri ilə 1920-ci ilin 27 aprelində iflasa uğradı. Xalq yenidən 70 il müstəmələkə rejimində yaşamadıq məcburiyyətində qaldı. 70 il də beləcə ötən XX əsr, ümmülikdə,

tariximizin ən keşməkeşli səhifelerini təşkil edən bir yüzillik kimi tarixə yazıldı. 1991-ci ildə isə müstəqilliyimiz bərpa olunan respublikamızda Azərbaycan Xalq Cümhuriyyətinin üçəngli bayraqı dalğalanmağa başladı.

Həqiqətən də, müstəqilliyyət qoruyub saxlamaq onu əldə etməkdən dəfələrlə çətin imis

Azərbaycan tarixini, xüsusilə də bu tarixin hər birimizə yaxın olan mücadilə və mübarizələrlə dolu XX əsr səhifələrini vərəqləyərkən gözərimiz qarşısında müstəqillik yolunda axıdilan qanlar, itirdiklərimiz canlanıdıcıca düşünürsən ki, müstəqil olmaq heç də asan deyilmiş. Müstəqilliyi əldə etdiyikdən sonra yaranan vəziyyətə tanış olduqda, ona uزانan əlləri, gözögürməyenlərin təxribatlarını görəndə isə belə bir qənaətə gəlmək olur ki, həqiqətən də, müstəqilliyi qorumaq onu qazanmaqdan dəfələrlə çətin imis.

Hər birimizə məlumdur, 1991-ci ildə əldə etdiyimiz müstəqillikdən sonra ölkəmiz yenə də gərgin ziddiyətlərlə üz-üzə dayanmışdır. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin məhvi üçün hazırlanmış plan və ssenarilərlə 1991-ci ildeki müstəqilliyin iflası üçün hazırlanmış planlar tamamilə eynilik təşkil edirdi. Belə bir dövrde müstəqilliyimizi yenidə itirmək təhlükəsi qarşısında qalmışdır. Zaman sübut etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev o zaman Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi eynilə cümhuriyyətimizin taleyi bənzəyecəkdi. Məhz Ulu Önderin uzaqgörənlüyü, əzmkarlığı, məsləhətkeşliyi, ideyaları ilə müstəqilliyimiz qorundu, yaşadı, əbədiləşdi. Artıq müstəqilliyimizin bərpasından 33 il ötür. Ötən bu dövrde ölkəmizdə 100 ilə bərabər

işlər görülüb. 2020-ci ildə əldə etdiyimiz Qarabağ Zəfəri və 2023-cü ildə Xankəndidə həyata keçirilən birgənlük lokal xarakterli anti-terror tədbirləri isə bu işlərin neticəsi oldu.

Bəli, biz Qələbə qazandıq. 1990-ci illərin Birinci Vətən müharibəsi nə zamansa ikinci Vətən müharibəsinin olacağına şübhə yeri qoymamışdı. Xalq bir gün öz əzəli torpaqlarını geri alacaqdı. Həmin günün Ulu Önderin mənəvi varisinin, her bir azərbaycanının ümidi bəslədiyi liderinin rəhbərliyi ilə reallaşması isə Azərbaycanda müstəqilliyimizin bərpasının ilk illərindən həyata keçirilən siyasetin uğurla davam etdirildiyini təsdiqlədi. 2020-ci il sentyabrın 27-dən başlayıb noyabrın 10-da bitən 44 günlə təsdiqlədi. Tarixə meydən oxuyan, dünyaya kimliyimizi göstərən 44 günlə. Azərbaycanın döyünen üreyinə-Qarabağına, bir parçasına qovuşduğu, 30 illik bir həsretin, nisgilin bitdiyi anla təsdiqlədi.

10 noyabr 2020-ci il Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Milli Ordumuzun Azərbaycan tarixində yazdığı yeni salname ilə tarixə düşdü. 44 gündə torpaqlarımızın azad olunması ilə bağlı xəbərləri tek Ali Baş Komandandan almağımız bizim bir yumruq olduğumuzun, dövlət başçısının ətrafında sıx birləşdiyimizin sübutu oldu. Ölkəmizdə 43 gün davam edən müharibənin 44-cü günü qələbə bəxş etdi millətimiz. Şiddətli döyüşlər getdi Qarabağ torpaqlarında. Şəhidlər verdik, ürəyimiz parçalandı, qazi-lərimiz oldu. Lakin bir-birinin ardınca torpaqlarımızı erməni nan-korlarından geri aldıq. Füzulimiz, Zəngilimiz, Cəbrayılimiz, Qubadlımız, Şuşamız, Ağdamımız, Kəlbəcərimiz, Laçınımız erməni tapdağından xilas edildi, hürriyyətinə qovuşdu. Azərbaycan Milli Ordu Ali Baş Komandanımızın rəhbərliyi ilə dünyani həyətə getirən döyük taktikası həyata keçirdi. Büyük Zəfər və Xankəndi eməliyyati ərazi bütövlüyümüzün bərpasını reallaşdırıldı. Müstəqilliyimizin bərpası illərində yurdundan məcburi şəkildə didərgin salınmış soydaşlarımız artıq Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri sayəsində doğma evlərinə qayıdırılar. Büyük Qayıdış başlanıb və süretlə davam edir. Deməli, müstəqilliyi qorumaq, həqiqətən də onu qazanmaqdan qat-qat çətin imis.

Müstəqilliyimizin yaşı artıraqça, ölkəmizin inkişafı daha da sürətlənəcək. Və gün o gün olacaq ki, müstəqilliyimizin 50, 100 illik yubileylərini qeyd edəcəyik. Həmin dövrlədə insanlar qururla müstəqilliyimizdən, 30 ildən sonra ərazi bütövlüyümüzü bərpə etmeyimizdən, bu xalqın böyük şəxsiyyətlərindən bəhs edəcəklər. İstiqlaliyyətimizin sübhü olan müstəqillik tariximizin başlanğıcı 28 May hələ neçə-neçə əsrərlərə öz işiğini salacaq, ölkəmizi inkişafdan, insanların rufahından doğan nura boyayacaqdır.

Mətanət Məmmədova

Azərbaycan dövlətçilik tarixində prosesləri araşdırıb analiz etdikcə maraqlı, həm də müxtəlif vaxtlarda acı mənzərənin şahidi oluruq. Müxtəlif tarixi dönmələrdə xalqımızın zaman-zaman öz tarixi torpaqlarını, ərazilərini itirdiyini təsdiq edən faktlar hər birimi-zə bəllidir və indikindən dəfələrlə böyük, geniş ərazilər, xalqımıza məxsus torpaqlar təəssüf ki, indi artıq Azərbaycan ərazisi kimi xəritədə qeyd olunmur. Ən çox təəssüf doğuran məqam isə həmin ərazilərin ya zərurətin, ya xəyanətin sayəsində əldən verilməsi, itirilməsi faktarıdır. Həqiqətən də Azərbaycan xalqına məxsus olan ərazilərin böyük hissəsi itirilib və tarixi xronologiyalar bunu təsdiq edir.

Tarixi faktlar və acı həqiqətlər

Bu araşdırıma Azərbaycan coğrafiyasında min illər bundan öncə mövcud olan dövlətçilik tarixində deyil, bizim tarixə en yaxın Şah İsmayıllı hakimiyyətdən başlamaq istəyirəm. Təqribən 2-ci minniliyin yarısından bugüne qədər olan tarixi-siyasi prosesləri araşdırıraq. Azərbaycan dilini ilk dəfə dövlət dili elan edən Səfəvilər dövləti 22 dekabr 1501-ci ildən 8 mart 1736-ci ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Öfganistan, qərbi Pakistan, Türkmenistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi, və Rusiyanın Dağıstan ərazilərini əhatə edən geniş torpaqlara sahib olub. Həmin dövlətin əsasını I İsmayıllı, yeni Şah İsmayıllı Xətai 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoyub və onun tərəfdarlarından ibaret olan qızılbaşlar ordusunun nüvəsini də

bizim ərazilərimizde onlardan istifadə edərək nüfuz salacaqlarını ele

əhatə edən Azərbaycan torpaqlarında özlərinə dövlət yaratdılar.



nırkı ki, buna artıq ne ad qoymaq lazımlığını hamımız yaxşı bilirik. Amma qətiyyən bu barədə xalqın fikri, rəyi öyrənilmədi və heç xalq nəzərə bele alınmadı.

Qərara qarşı protest - xalqın iradəsi ilə hesablaşılmadı

Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli qərarına əsasən İrəvanla birlikdə Basarkeçər adlanan cənub-şərq qismi ətisna olmaqla Yeni Bayazit qəzası, Qəmərli-Gənbəsbasar,

Azərbaycana rəhbərlik etdiyi dövrde Azərbaycanın ərazisi olan Zəngəzur rəsmən sovet Ermənistanının tərkibinə verildi. Ərazi problemləri bolşeviklərin siyasetində sovet hakimiyyətini qurmaq üçün şirnikdirici amil kimi istifadə olunurdu. Azərbaycanda sovet hakimiyyətinin qurulması ərəfəsində Naxçıvan, Qarabağ, Zəngəzur və Zaqtalanın Azərbaycan ərazisi olduğu dəfələrlə təsdiq və etiraf edilsə də, Gürcüstanın sovetləşmə növbəsi çatanda Rusiya artıq Zaqtalanın gürçülərin xeyrinə mübahisəli olduğu haqda saziş imzaladı, Ermənistanda sovet hakimiyyəti qurulduğu gün, yeni dekabrın 1-də Naxçıvanı, Zəngəzuru, Qarabağ onlara vermək haqqında Azərbaycanın bəyanatına nail olundu. 1920-ci il dekabrın 2-də Rusiya ilə artıq sovetləşmiş Ermənistan arasında imzalanan sazişdə Zəngəzur Ermənistan ərazisi kimi göstərilmişdə də, Naxçıvan və Qarabağ haqqında heç bir qeyd olmamışdı.

Etiraf edilməlidir ki, ötən əsrin əvvəllerinde İrəvanın haylara verilməsi bağlınlırmaz səhv idi. Cumhuriyyətin İrəvanı ermənilərə verməsi kimi bağlınlırmaz sehvindən istifadə edənlər sonra da bunun ardınca, bizim qədim diyarımız Zəngəzuru da ələ keçirdilər. O zaman başa düşülmədi ki, Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiye ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikası ərazisində qaldı. Mövcud vəziyyətdən nəticə çıxaran ermənilər ruhlanmağa başladılar, yənə də torpaq iddiasına düşdülər və Qarabağı ələ keçirmək üçün mübarizə apardılar.

Əbdürəhman Vəzirov dövrünə nəzər salaq...

Bütün bunlarla kifayətlənməyən təcavüzkar Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağılıq Qarabağ və ətrafindəki rayonlarından ibarət daha 17 min kvadratkilometrlik ərazisini işgal etdi, insanlıq qarşı misilsiz vəhşilik akti olan Xocalı soyqırımı törendi. Azərbaycan xalqının başına gələnlərin və torpaq itkilərinin səbəkəri müxtəlif dövrlərdə ölkə rəhbərliyinin səriştəsizliyi, bacarıqsızlığı olub. 1988-ci ilin mayında SSRİ rəhbərliyi tərefindən Azərbaycanda K.Bağırovun yerinə KP MK-nın birinci katibi postuna həmin vaxtadək Pakistanda səfir işləmiş və 10 ildən çox respublika olmayan Əbdürəhman Vəzirov təyin edildi. Respublikanın problemləri haqqında çox səthi təsəvvürə malik olan Vəzirov milli zəminda yaranan münaqışaya artıq effektivliyini tamamilə itirmiş köhnə "beynəlmiləlçi" mövqeyində yanaşıdı ki, bu da, şübhəsiz, kobud səhv idi. Tarixi-siyasi hadisələr, obyektiv realılıqlar ermənilərin torpaq iddalarını gücləndirdi. SSRİ rəhbərliyinin Ermənistanı dəstəkləməsi və Vəzirovun alovlanan Qarabağ münaqışesini, eləcə də Ermənistanın gelən qaćqınların problemini həll etmək əvəzinə xalqın diqqətini kadr problemine, sosial və iqtisadi problemlərə yönəldirdi. Nəticədə Qarabağ münaqışası kimi 30 ildən artıq davam edən bir problemin bünövrəsini qoydu.

Azərbaycan ərazisində erməni dövlətinin yaranma prosesi...

Xüsusiələ diqqətə çatdırmaq yerine düşərdi ki, sədrəzəm Tələt paşa və hərbi nazir Əhəmər paşa Cənubi Qafqazda erməni dövləti yaradılmasının tamamilə əleyhine idilər. Hətta bu mümkün olmadıqda "ermənilərin çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül etməsinə" təklif edirdilər. Lakin bu istəye də məhəl qoyulmadı. Acinacaqlı hal o idil ki, o zaman cümhüryət quranlar, Milli Şura üzvündən cəmi 20-si iştirak edib. Onlardan isə qərarın lehine cəmi 16 nəfər səs verib, biri əleyhine olub, 3-ü də bitəref qalıb. Yəni qərar hətta üçdəki səs çoxluğu belə olmadan qəbul edilib. İyunun 1-də İrəvandən olan deputatlar – Mirhidayet Seyidov, Bağır Rzayev, Nəriman bəy Nərimanbəyov protest veriblər ki, bu, qeyri-qanuni qərardır. Amma onların protest verməsinə də məhəl qoyan olmayıb. Beləliklə də, o zaman xalqın iradəsi ilə hesablaşılmadan Azərbaycan xalqına məxsus torpaqlarda İrəvan mərkəz olmaqla, bir erməni dövləti yaradılıb.

Ermənistan ərazisi: 9 min kv.km-dan 29,743 min kv.km-ə

9 min kvadratkilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti müxtəlif dövrlərdə sovet imperiyasının birbaşa köməyi ilə də 20,8 min kvadratkilometr Azərbaycan torpağını ələ keçirək ərazisini 29,743 min kvadratkilometrə qədər çatdırıb. Xatırladaq ki, Nəriman Nərimanovun

Azərbaycan tarixində şirixlər... - Ermənistan dövləti necə yaradıldı?!

türk tayfaları təşkil ediblər. Bele bir böyük, qüdrətli dövlət mehz suiqəsd, yəni xəyanət nəticəsində Nadir Şahın öldürüləməsindən sonra parçalanmalara məruz qalıb. Parçalanmalardan sonra da ortaya çıxan kiçik xanlıqlar isə heç də qüdrətli bir dövlət qədər güclü olə bilməzdilər. Ele bundan istifadə edən xəyanətkarlar da ərazilərimizin hissə-hissə itirilməsinə nail olmağa başlayıblar. Azərbaycan xalqına məxsus ərazilərdə dövlətlərin parçalanması, ərazilərin itirilməsi xəyanət sayesində baş verib. Bunu həmin dövrden sonrakı faktlar da bir daha təsdiq edir.

Azərbaycan niyə bölündü?

Sözsüz ki, Çar Rusiyası mehz Azərbaycana məxsus ərazilərdə xanlıqların yaranmasından, dəqiq desək zəifləmədən meharət və xaincesinə istifadə etdi. Rus-Qacar müharibəsinin (Bəzi mənbələrdə bu Rus-İran müharibəsi adlandırılır) sonunda, yəni on doqquzuncu əsrin birinci yarısında Gülüstən və Türkmençay müqavilələri bağlanmış, imzalanan zaman xalqımızdan "soruşmadan" belə ərazilərimiz iki hissəyə bölündü. Araz çayının cənubunda olan ərazilər, ele bil ki, bir növ öz əraziləri kimi ruslar tərəfindən İrana verildi. Beləliklə tarpaqları parçalandı və həmin tarpaqları böyük hissəsi əlimizdən alındı. Bununla kifayətlənməyən ruslar köçəri hay tayfalarının Azərbaycan ərazilərinə köçürülməsinə də bizzət soruştan qərar verdilər. Bu zaman həmin o-zəif xanlıqlar iradə nümayış etdirmek iqtidarında olmadılar. Ruslar bilərkəndən hay tayfalarını ərazilərimizə köçürdülər və gələcəkdə də

həmin dövrən planlaşdırmağa başladılar. Hansısa bir xalqın digərinə məxsus olan torpaqlar barede belə qərarlar vermesi heç də qəbul edilən deyil və bunun acı nəticələri sonradan əlbəttə ki, bir-bir ortaya çıxmaga başladı.

Xalq Cumhuriyyəti dövrü

1918-ci ildə Cənubi Qafqazda yalnız iki yerli xalqın, daha dəqiq desək, azərbaycanlıların və gürçülərin dövləti yaradılmasının tamamilə əleyhine idilər. Hətta bu mümkün olmadıqda "ermənilərin çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül etməsinə" təklif edirdilər. Lakin bu istəye də məhəl qoyulmadı. Acinacaqlı hal o idil ki, o zaman cümhüryət quranlar, Milli Şura üzvündən cəmi 20-si iştirak edib. Onlardan isə qərarın lehine cəmi 16 nəfər səs verib, biri əleyhine olub, 3-ü də bitəref qalıb. Yəni qərar hətta üçdəki səs çoxluğu belə olmadan qəbul edilib. İyunun 1-də İrəvandən olan deputatlar – Mirhidayet Seyidov, Bağır Rzayev, Nəriman bəy Nərimanbəyov protest veriblər ki, bu, qeyri-qanuni qərardır. Amma onların protest verməsinə də məhəl qoyan olmayıb. Beləliklə də, o zaman xalqın iradəsi ilə hesablaşılmadan Azərbaycan xalqına məxsus torpaqlarda İrəvan mərkəz olmaqla, bir erməni dövləti yaradılıb.

Ermənistan ərazisi: 9 min kv.km-dan 29,743 min kv.km-ə

9 min kvadratkilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti müxtəlif dövrlərdə sovet imperiyasının birbaşa köməyi ilə də 20,8 min kvadratkilometr Azərbaycan torpağını ələ keçirək ərazisini 29,743 min kvadratkilometrə qədər çatdırıb. Xatırladaq ki, Nəriman Nərimanovun

Azərbaycan tarixindən ştrixlər... - Ermənistən dövləti necə yaradıldı?!

Əvvəli-Səh-5

Həmin dövrde Qərbi Azərbaycandan daha dəqiq desək, Azərbaycan SSR ile həmsərhəd olan Qafan şəhərindən ilk qəçqin axını 1987-ci ilin payızından başladı. Lakin respublika rəhbərliyi Ermənistandakı azərbaycanlıların faciesini görmək istəmədi, qorxaqasına susmağa üstünlük verdi. Prinsipsizlik və milli ruhun olmaması SSRİ xüsusi xidmət organları tərəfindən erməni əhaliyə qarşı qətləmin təşkil edildiyi Sumqayıt hadisələrinə gətirib çıxardı. 1988-ci ilin noyabr ayına qədər Azərbaycanda ictimai-siyasi gerginlik o həddə çatdı ki, erməni tərəfinin istənilən siyasi təxbəti dəhşətli nəticələrə gətirib çıxara bilərdi, çünki SSRİ rəhbərliyinin respublika ərazi-sində baş verən hadisələrə təsiri azaldıqca, yerli hakimiyətə etimad da azalırdı.

1989-cu ilin yanварında Moskva Vəzirovun susqun razılığı ilə Stepanakertde (Xankəndi) Arkadi Volskinin başçılığı ilə Xüsusi idarə Komitəsi (XİK) yaradıldı.

DQMVi-nin hakimiyət organları ilə parallel olaraq fəaliyyət göstərən bu inzibati orqanın yaradılması faktiki olaraq vilayeti Azərbaycanın tabeliyindən çıxarıraq Ermənistana əlaqələndirdi və Ermənistən orada silahlı qruplar yaratmasına imkanı verdi. 1988-ci ilin sonu - 1989-cu ilin əvvəllerində Ermənistandakı qəçqin axını getdikcə daha da gücləndi. Azərbaycanın sərhədəni kəndlərinin Ermənistən ərazi-sindən intensiv atəş tutulmasına başlanıldı. Ən nəhayət, A. Vəzirovun zeifliyi, bacarıqlılığı nəticəsində Azərbaycan xalqına qarşı SSRİ rəhbərliyi ən sərt qərar verdi. Belə ki, əliyalın, dinc xalqa qarşı 20 Yanvar kimi qanlı faciənin törədilməsinə rəvac verdi və respublikadan qaçıdı.

İlk Azərbaycan kədinin işgal edilməsi Ayaz Mütəllibovun məsuliyyətidir

Ayaz Mütəllibovun da hakimiyəti dövrü

ermənilər üçün çox əlverişli oldu və məhz bu döndəmədə torpaqlarımıza sahib çıxməq üçün aktiv fəaliyyətə keçdilər. Vəziyyətdən namərdəcəsine istifadə edən ermənilər məhz Ayaz Mütəllibovun hakimiyətdə olduğu illərdə artıq öz plqnlarını əməli müstəvиде gerçəkləşdirməye başlamışdır və kendlerimizə qarşı hücumlar edərək, həmin erazilərə ələ keçirirdilər. Mütəllibovun başı özüne, kürsüsünə, özünün qoçu dəstələrinə qarışlığı vaxt Qazax rayonunun Bağanış Ayrım kəndi 1990-ci il martın 23-dən 24-ə keçən gecə əvvəlcədən teşkil edilən plan əsasında hücumu məruz qaldı və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal edildi. Məhz Bağanış Ayrım kəndi ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tariixe düşdü. Daha dəqiq desək, həmin kəndin ələ keçirilməsi ilə işğala başlanıldı. Ermənilər Azərbaycan hakimiyətinin qətiyyətsizliyindən bacardıqca istifadə etməyə çalışırlar, buna nail də oldular və milletçilik dalğasını daha da alovlandırma bildilər. Ermənilər Azərbaycan ərazi-lərinin guya onlara məxsus olması barede fikir formalaşdırmaq üçün münbit şərait əldə etdirilər və çirkin kampaniyaya start veridilər. Onu da qeyd etmək lazımdır ki, Mütəllibovun hakimiyəti illərində qərbi azərbaycanlılar öz ata-baba yurdlarından tam çıxardıldılardı, torpaqlarımızın işğalı davam etdirildi və ermənilər tərəfindən "Xocalı" soyqırımı töredildi. Bu xəyanətlərden sonra Ayaz Mütəllibovun artıq hakimiyətdə qalması mümkünüsüz idi və o, 15 may 1992-ci ildə ölkədən Moskvaya qaçıdı...

AXC - Müsavat cütlüyü dövrü...

Ötən əsrin sonlarında hakimiyətə gələn AXC-Müsavat cütlünün fəaliyyətini təhlil edərək daha fərqli mənzərə ilə qarşılaşırıq. 1992-ci ildə əvvəl 2024-cü ildən etibarət AXC-Müsavat cütlüğünün "fəaliyyəti" və yaritmaz siyaseti işğali şərtləndirən əsas amil oldu. Belə ki, bu cütlük hakimiyətə qarışıdı və sərhəd zonasında baş verən hadisələri özbaşına buraxdıq və xalqın onları üçün tarixi fürsətdir və buna hörə də əminliklə işğalı davam etdirildi. Nəticədə AXC-Müsavat cütlüyü də hakimiyətdən əvvəl 2024-cü ildə qədər güclü, bu qədər suveren olmaqla "Qalib" kimi tarixə qızıl hərflərlə yazıldı.

Milli müstəqil dövlətin de-faktō
yaranması dönəmi

Tarixi faktlar göstərir ki, yalnız Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmas ilə ermənilər yenidən torpaq iddiasına, işgalçılığa start veriblər. 1993-cü ildə xalqın təkidi tələbi ilə ikinci dəfə hakimiyətə gələn Heydər Əliyev öz qətiyyəti, siyasi iradəsi, uzaqqorənliyi ilə ilk növbədə suverenliyi, milli maraqları ön plana əkdi və uzun

illərdən bəri Azərbaycan ərazisinə qarşı Ermenistanın təcavüzü dayandırmağa nail oldu. Sonra isə hərc-mərcliyi, vətəndaş qarşılardırmasını, xaosu, anarxiyanı aradan qaldırı və milli maraqların təmin olunması istiqamətində əməli fəaliyyətə başladı. De-yure qazanılmış müstəqilliyi de-faktō təmin etdi. Eyni zamanda, güclü bir hüquqi dövlətin, vətəndaş cəmiyyətinin təməlini qoydu, dövlətimizin güclənməsi, inkişafı istiqamətində böyük proqramlara, möhtəşəm layhələrə imza atdı. Beləliklə, Azərbaycanın dövlət müstəqilliyini təhdid edən əsaslı problemlər aradan qaldırıldı və ölkəmiz rəvan inkişaf yoluna qədəm qoydu.

Yüzillərdən sonra suveren və Qalib Azərbaycan

2003-cü idən sonra prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda tam yeni mərhələ, yeni inkişaf dövrü başlandı. Bu mərhələdə Azərbaycan yüzillərdən bəri itirdiyi torpaqları geri qaytararaq Qalib Xalq, Qalib Dövlət statusuna nail oldu. Yeni, Müasir Azərbaycanın banisi İlham Əliyev hakimiyətə gelişilərə ilə özündə qabaqki hakimiyətlərin ya zərurətdən, ya xeyanətdən Ermənistana verdikləri torpaqları xalqımızın həmrəyliyi, ordumuzun rəşadəti, şücaəti hesabına və "Dəmir Yumuruq"la işğaldan azad edərək geri qaytardı. Uzun illərdən sonra Azərbaycan dövləti İlham Əliyevin sayesində bu qədər güclü, bu qədər suveren olmaqla "Qalib" kimi tarixə qızıl hərflərlə yazıldı.

Xalqın gözü... Xalqın sözü...

Bu araşdırımızda daha bir tarixi fakt da diqqətinizə çatdırıq ki, Azərbaycanda xalqın hakimiyətə getirdiyi Heydər Əliyevə qədər, yəni həm cümhuriyyət, həm də sovet imperiyasının çöküşündən sonra, ikinci dəfə Azərbaycanın müstəqilliyi dönmədə dövlət rəhbərləri hakimiyəti qoyub qaçıblar. Bu onu göstərir ki, Azərbaycan xalqı müdrik, siyasi yetkin, öz müqəddərətini həll etməyi bacaran ve lazımlı gəldikdə öz liderinin arxasında, xəyanət etdikdə isə qarşısında durmağı bacaran bir XALQDIR. Bu gün də Azərbaycan xalqı Bütöv Azərbaycan uğrunda Onu "Qalib", "Müzəffər" statusuna yüksəldən Liderinin arxasındadır.

"Resurs" Analitik İformasiya
Mərkəzi

"Sağlamlıq naminə mübarizədə bizdən biri ol"



Respublikasının Dövlət Himni səs-ləndirilib.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Samir

Vəliyev, YAP Mərkəzi Aparatının Gender siyaseti və gənclər iş şöbəsinin müdürü Zəkiyyə Musayeva, Narkomanlıq və



Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərərinin müavini Tanrıverdi Aydınov, Azərbaycan Bədən Tərbiyəsi və Akademiyasının prorektoru Fərid Mansurov, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Mahir Qəribov və marafonun baş hakimi, əməkdar məşqçi Nəmet Heydərov çıxış edərək vurğulayıblar ki, Azərbaycanda narkomaniya ilə mübarizə davamlı xarakter daşıyır. Bu sahədə dövlət proqramları qəbul edilib və müxtəlif layihələr həyata keçirilib. Təbliğat işləri cəmiyyətimizdə,

Cənubi Qafqazda sülhün yeni formulası

Azərbaycan və Ermənistən arasında sərhədlərin dəqiqləşdirilməsi və ərazilərin qaytarılması prosesi davam edir. Belə ki, delimitasiya işləri nəticəsində Ermənistənla 12,7 km uzunluğunda sərhəd xətti müzeyyən edilib və Qazax rayonunun 4 kəndinin: Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı (6,5 km²) əraziləri Azərbaycana qaytarılıb. Mayın 24-də heç bir atəş açılmadan bu kəndlərin əraziləri Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə keçib.



Bəs başqa ölkələrdə Azərbaycanın öz kəndlərini qaytarması uğurunu nece qarşılmalıdır? "Caliber" analitik mərkəzi bu sualları əcnəbi politoloqlara müraciət edib. Ekspertlərin şərhlərini oxucularımıza təqdim edirik.

"Kəndlərin sülhü qaytarılması Azərbaycan diplomatiyasının uğurudur"

İsrail Jurnalistlər İttifaqının Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri, jurnalist və publisist Rostislav Qoltsmanın fikrincə, Ermənistənin Azərbaycan kəndlərini qaytarması, əlbətə ki, çox sevindirici hadisədir və belə qənaətə gəlməyə imkan verir ki, İrəvan Fransa orbitinə deyil, Avropa orbitinə qaydır. Və bu, ümumiyyətlə, eyni şey deyil. Çünkü Avropa İttifaqında əməkdaşlığın prinsiplərindən biri "qoşularla sıfır problem"dır. Ermənistən isə reallıqda bu qaydaları nəzəre almalıdır.

"Mən şadəm ki, Ermənistən Azərbaycanla sülh yolu ilə danışıqlar aparmağın daha yaxşı olduğunu anlamağa başlayıb. Bu arada Bakı öz strategiyasını qurarkən artıq çox gözəl başa düşürdü ki, ən etibarlı yol heç bir xeyirxahlar və vasitəçilər olmadan yalnız özüne güvənməkdir, iki tərəf arasında birbaşa dialoqua getməkdir, onların səyləri əslində danışıqları tam ferqli istiqaməti nəticəyə getirə bilər.

Bu kontekstdə İsrailin 1949-cu ilde Negevi azad etməsi ilə bağlı oxşar təcrübəsinə xatırlatmaq isterdim, burada azad edildikdən dərhal sonra məsələyə beynəlxalq vasitəçilər müdaxilə etdiyər və onlar Negevin əvvəllər Misir tərəfindən işğal edildiyini tamamilə unudaraq, bu məsələyə müdaxilə etməyə başladılar. Ellərini yelleyərək qoşunlarının çıxarılması tələb edərək, bu ərazilərin statusunun danışıqlar və beynəlxalq vasitəciliyə yolu ilə həll olunağına söz verirlər.

Buna İsrail qəti şəkildə cavab

verdi ki, İsrail torpaqlarının işğalından heç de təsirlənməyə belə "müsteqil" vasitəçiləre etibar etmir, lakin İsrail torpaqlarını azad etməyə başlayanda nədənse bu məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. O zamankı baş nazir Ben-Qurion açıq şəkilde izah etdi ki, İsrail artıq öz torpaqlarını azad edib və bunu beynəlxalq vasitəçilər olmadan davam etdirəcək. Bosniyalıların misalını xatırlaya bilərik ki, onlar özləri hücumu keçən qədər, ərazi də olduqlarını sübut edənə

"Azərbaycan dünyaya sülhü təmin etmək təcrübəsi və nümunəsini təqdim etdi"

Eyni zamanda, siyasi elmlər namizədi, qazaxıstanlı politoloq Şərif İsləmədov da ilk növbədə Azərbaycan xalqını və Prezident İlham Əliyevi parlaq və qansız diplomatik qələbə münasibətə təbrik edib. "Bu, bir ilin deyil, bəlkə də bütün otuz ilin, təcrübələrin, Azərbaycanın hərbisiyasi strategiyasının tekamülünün nəticəsidir. Bakı nümayiş etdirdi ki, bu cür yanaşma nəinki mümkündür, həm də son dərəce effektivdir ki, o, həm regional, həm də global beynəlxalq məqyasda dövlətlər arasında bu qəbildən olan digər mübahisəli məsələlərin həlli üçün yüksək nümunə ortaya qoyur. Bu mənədə bu, hər zaman mühəribə və zoraki üsullarla deyil, sülh gündəmi ilə mürekkeb məsələlərlə çıxış eden İlham Əliyevin siyasi strategiyasının mühüm təntənəsidir.

Bakı Qazax rayonunun kəndlərini qaytarmaqla ermənilərin danışıqlar apara bilməsini yenidən formatlaşdırıldı. İnanmaq



qədər, nədənse danışıqlar prosesi çərçivəsində heç bir qərar verilməyib", - politoloq xatırladıb.

Və təbii ki, onun fikrincə, bu, mümkün qədər düzgün, lakin lazımi teziyələrlə İrəvana təsirini davam etdirən, onun inadkarlığını düşünülmüş argumentlərlə sindirən Azərbaycanın uzun, zəhmətli diplomatik işinin mühüm təntənəsidir.

"İlham Əliyev bəyanatlarında ardıcıl və məsuliyyətlidir və həzaman bir şeyi nümayiş etdirir. Azərbaycan başladığını mütləq sona çatdıracaq, qələbə ilə həyata keçirəcək. Azərbaycan kəndlərinin qaytarılması sübut edir ki, Bakı hər iki tərəfin xoşmeramlılığı nəticəsində təcavüz və zorakılıq olmadan regionda qurulacaq tam sülhün tərəfdarıdır", - Rostislav Qoltsman vurğulayıb.

Tərcümə - Elçin Bayramlı



Veli VƏLİYEV

Təbrik məktubu, yoxsa etiraf?

ABŞ prezidenti Bayden 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib. İlk baxışdan bir ölkə başçısının təbrik məktubu göndərməsində qeyri-adı heç nə yoxdur.

Amma ABŞ kimi fealiyyətində qaranlıq məqamların olduğu, Azərbaycanla münasibetində üçüncü ölkənin maraqlarına uyğun davranış cəhdə fərqli reaksiya tələb edir. Bəli, ABŞ supergücdür, qarşısına duracaq qüvvə hələlik yoxdur, dünya miqyasında apardığı siyasetə direniş göstərən dövlətlər qrupu belə bu ölkə ilə diapozonu normadan yuxarı səs tonu ilə danişə bilməyib. Bir sözə, dünya gücü olan bu dövlət adı münaqışılardə tərəf saxlamaqla, həqiqəti yox, yalani dəstəkləməklə, işgalçi ilə işğala meruz qoyanı tərəzinin eyni gözünə qoymaqla öz imicinə, adına-sanına qara ləkə vurub. Bütün bunlara rağmen ABŞ üzərinə düşən yükü lazımi səviyyədə daşımağı bacarmayıb, ona bəslənən ümidişleri boş'a verib.

Uzağa getməyək, Ermənistən-Azərbaycan münaqışasında Vaşinqton daim İrəvanın haqsız təhlükələrinə, işgalçi siyasetinə yaşıq yandırıb, töretdiyi cinayətlərə göz yumub, beynəlxalq qanunların ermənilər tərefindən çeynənməsini qulaqardına vurub. Əvəzində işğala məruz qalan Azərbaycana hərəkəli yardımçıların edilməsini əngəlləyən 907-ci düzəliş adlı sənəd qəbul edib. Bu düzəliş işlek vəziyyətdə olmasa belə onun varlığı iki ölkə arasında münasibətlərə zərər vurub. Vaşinqton işgalçının, həm də haqsızın yanında durmaqla öz reputasiyasına, imicinə böyük zərər vurub.

Erməni lobisiniñ rüşvetle ələ aldıgi konqresmenlər və senatorlar para qarşılığında öz ölkələrinin maraqlarını dəyər-dəyməzincə satıblı, ikiili standartlar tətbiq etməklə ABŞ-ı Azərbaycan kimi etibarlı tərəfdəşindən məhrum ediblər. Əvəzində heç bir perspektivi olmayan Ermənistənla əlaqələri sünü şəkildə sıçradıblər. Hətta bu yaxınlarda Brüsselde ABŞ-Al-Ermənistən üçtərəfli danışıqlarında İrəvana dəstək nümayiş etdirməklə özlərini gülünc hala saldırlar. Həm də bu görüş Ermənistənla Azərbaycan arasında artıq başlanmış delimitasiya və demarkasiya prosesi fonunda baş tutub. Maraqlıdır, ABŞ və Al bununla nə demək istədilər? Cavablar çox olsada, qəti fikir söyləmək mümkün deyil. Çünkü, nə Vaşinqton, nə Brüssel oyunu təmiz oynamaq niyyətində deyillər, ya da bunu bacarmırlar. Haqsız olanın yanında durmaq, işgalçuya haqq qazandırmaq nə deməkdir? Bu hansı ölkəyə başçılığı gətirib?

ABŞ-Azərbaycan münasibələrinin indiki durumu çox isti olmasa da, soyuq da deyil. Vaşinqton

sanki fakt qarşısında qalib. Həqiqəti açıq şəkildə dana bilmir, bu güne qədərki əməllerini, xüsusi Ermənistənə verdiiyi dəstəyin yanlış olduğunu da etiraf etmir. Bu da münasibətərimizde sərinliyin saxlanmasında kondisioner rolunu oynayır.

Ermənistənla Azərbaycan sərhədində delimitasiya və demarkasiya işləri aparılır. Mühəribənin aktiv fazası kimi aralıq dövrü də bitmək üzərdir, bundan sonra isə sülh müqaviləsinin imzalanması gözlənilir. 30 il ərzində Qərbin yaratdığı ATƏT-in Minsk qrupu sülh üçün bir iş görə bilmədi, Yüzlərlə görüş, sammit, konfrans keçirilsə də münaqışının məntiqi sonluqla başa çatması mümkün olmadı. Çünkü, ABŞ, Fransa və Rusiya triosunun həmsədrlik institutu münaqışının haqlının xeyirinə başa çatmasına maraqlı deyildilər. Məhz bu cür yanaşma həm münaqışının həllinə engel tərəddidi, həm də hər öten gün həmsədr dövlətlərin imicinə vurulan ləkəni bir daha tündləşdirirdi. Amma, Azərbaycan həmsədrlerin "dadına" vaxtında yetişdi, 44 günlük mühərbi ilə ABŞ, Fransa və Rusiyanın 30 il edə bilmədiyini etdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkə bu qurumun 3 daimi üzvünün həmsədrlik etdiyi Minsk qrupuna aid olduğu yeri göstərdi.

...Baydenin məktubu 44 günlük mühərbiyənən sonra Cənubi Qafqazda formalılmış yeni reallığın bütün dünya kimi ABŞ tərəfinən də qəbul olunmasını göstərir. Azərbaycan təkse regionun yox, həm də dünyanın nüfuzlu dövlətlərinə tərəfdəşdir, hələ bu günə qədər verdiiyi sözün altından qaçmayıb. Bu günün yeni reallıqları Azərbaycanla əməkdaşlığı davam etdirmek istəyən ölkələrin sayını da artırıb.

Münxende Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ-in Dövlət katibi Antoni Blinkenin görüşü də maraqlı nüansları ilə yadda qaldı. Blinken Azərbaycanı COP29-a rəhbərlik edən bir ölkə kimi dəstəklədiyi, eyni zamanda, ölkəsinin Azərbaycan və Ermənistən arasında davamlı və ləyəqətli sülhün təmini üçün faydalı işlər gördüğünü bildirib. Görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Antoni Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanlarını olduğunu vurğulayıb.

44 günlük Vətən mühərbiyəndə əldə olunan qələbə regionda yeni siyasi-iqtisadi reallıqlar formalaşdırıb. Bu gün Azərbaycan qalib ölkə olaraq öz torpaqlarını işğaldən azad etmək yanaşı, bögənin gelecek inkişafının təhlükəsizliyi məsələsini də gündəmə gətirib. Baydenin məktubunda da ələ bundan danışır...

Çağdaş dünyamızda dövlət siyasetinin müasir modelini yaradan Cənab İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamisini yeri-nə yetirilməsinə nail olmuşdur. 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən dövr ərizində ölkəmizin qazandığı uğurlar ölkəmizə dost və qardaş olan ölkələr tərəfindən maraqla qarşılanır. Mərkəzi və Şərqi Avropa, ümmiyətlə, bütün dünya ölkələri ilə müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasetinin mənətiqi nəticəsidir.

Azərbaycan ilə dünya ölkələri arasında ikitərəfli münasibətlər iqtisadi, ticari, enerji, turizm və digər sahələri əhatə edir. Beynəlxalq hüquq normallarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasetini həyata keçirən Azərbaycan dünya dövlətləri, eləcə də qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuşdur. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Son 20 il ərzində aparılan xarici siyaset, ölkədə həyata keçirilən sistemli islahatların nəticəsi olaraq xalqın həyatını köklü şəkildə dəyişmiş, 2020-ci ilde Prezident İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi dönyanın diqqətindən kəndə qalmadı.

Azərbaycan müstəqiliyini bərpa etdikdən sonra diplomatik münasibətlərin yaradılması onun dünya birliyinə sistemli suretdə integrasiyasına geniş yol açdı. İkitərəfli siyasi münasibətlərin qurulması siyasi-iqtisadi və mədəni əlaqələrin inkişafına əlverişli zəmin yaratmış oldu. Müstəqil dövlət kimi Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına ve davamlı olmasına təsirini gösterir. Böyük naiyyətlərin mülliəfi olan Prezident İlham Əliyev dünya liderləri arasında seçilen dövlət başçılarından biridir.

"COP29 ÇƏRÇİVƏSİNDE İQLİMLƏ BAĞLI BİRQƏ MƏQSƏDLƏRİMİZİN İRƏLİLƏDİLMƏSİNİ ARZULAYIRIQ"

Azərbaycan Prezidenti İlham Əliyev 28 May Müstəqillik Günü münasibətlə dönya ölkələrinin prezidentləri tərəfindən ünvanlanan təbrik məktubları fikirlərimizi təsdiqləyir. "Amerika xalqı adından Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətə tebrik edirəm". Bu fikirlər Amerika Birleşmiş Ştatlarının Prezidenti Cozef Bayden tərəfindən Azərbaycan Prezidentine ünvanlanan təbrikdə qeyd olunub: "Amerika Birleşmiş Ştatları Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinə dəyər verir. Diplomatik əlaqələrimiz 30 ilən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdən qurmuşuq. Hər iki ölkəmiz Əfqanistanda ciyin-ciyyinə

Azərbaycan Prezidentinə dost ölkələrdən bayram təbrikleri



döyüşmiş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməkələ regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmışdır. Biz, həmcinin Rusyanın davam edən qəddar mühərribəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi həyatı əhəmiyyətli humanitar yardımını da yüksək qiymətləndiririk.

Prezidentliyinizin beşinci müddətinin başladığı bir vaxtda Amerika Birleşmiş Ştatları regional və global məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığımızı dərinləşdirməyə səy göstərəcəkdir". Bildiyimiz kimi, Azərbaycan COP29-a ev sahibliyi edəcəkdir. "Biz noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzuluyarıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırlıq" – qeyd edən ABŞ-in prezidenti təbrikində bildirib ki, Azərbaycanın müstəqilliyinin qeyd edildiyi bu bayramda Amerika Birleşmiş Ştatları Azərbaycanın müstəqilliyinə, ərazi bütövülüyünə və suverenliyinə dəsteyini bir daha təsdiq edir: "Biz Azərbaycanın və Ermənistanın davamlı və leyqətli sülhün təmin edilməsinə yönəlmüş addımlarını alqışlayır və bu səyləri dəstəkləməye hazırlıq. Ən əsası isə biz Azərbaycan xalqı ilə tərəfdəşligimizi inkişaf etdirməyi və əlaqələri möhkəmləndirməyi arzulayıraq".

İKİ ÖLKƏ ARASINDA SIYASI ETIMAD MÖHKƏMLƏNİR

Bu gün Prezident İlham Əliyev 28 May Müstəqillik Günü münasibətlə dönya ölkələrinin prezidentləri tərəfindən ünvanlanan təbrikdə qeyd olunub: "Amerika Birleşmiş Ştatları Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinə dəyər verir. Diplomatik əlaqələrimiz 30 ilən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdən qurmuşuq. Hər iki ölkəmiz Əfqanistanda ciyin-ciyyinə

müşahide olunur. İki ölkə arasında siyasi etimad möhkəmlənir, "Bir kəmər, bir yol"un birgə tikintisi çərçivəsində əməkdaşlıq dərinləşir və beynəlxalq arenada six qarşılıqlı fəaliyyət həyata keçirilir. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına yüksək diqqət yetirirəm və iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə dərinləşdirilməsi və ikitərəfli əlaqələrin yeni səviyyəyə yüksəldilməsi üçün Sizinle birgə səylər göstərməyə hazırlam".

"BAKİ İLƏ MÜTTƏFİQLİK MÜNASİBƏTLƏRİNƏ BÖYÜK ƏHƏMİYYƏT VERİRİK"

Azərbaycan dönyanın bir çox ölkəli ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəviddenər. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə getirib çıxarı. Azərbaycan Prezidenti İlham Əliyev dəfələr vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dəstək və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdəşlik xarakteri daşıyır, məhrimən qonşuluq və bir-birinin maraqlına hörmət prinsiplərinə əsaslanır. "Azərbaycan sosial-iqtisadi inkişaf istiqamətində hamı tərəfindən qəbul edilən uğurlar qazanıb, dönya arenasında layiqli nüfuzu malikdir və beynəlxalq gündelikdəki mühüm məsələlərin həllində fəal

istirak edir. Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, gələcəkdə də bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, o cümlədən regional məsələlərdə səylərin əlaqələndirilməsini planlı şəkildə artırmağa birgə davam edəcəyik. Bu, şübhəsiz ki, dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir". Bu fikirlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətə ünvanlanan təbrikdə qeyd olunub.

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında münasibətlər, əlaqələr uzun bir tarixi dövrü, yüzillilikləri əhatə edir. Bu iki ölkəni, Azərbaycan və rus xalqını tekçə sərhədler deyil, ham də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə bağlayır, birləşdirir.

İSLAM ƏMƏKDASLIQ TƏŞKİLATI AZƏRBAYCAN İLƏ SIX ƏLAQƏLƏRİNİ YÜKSƏK DƏYƏRLƏNDİRİR

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha tərəfindən ünvanlanan təbrikdə isə belə deyilir: "Azərbaycan Respublikasının milli bayramı münasibətə Zati-alinizə və xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Uca Allahdan Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah arzu edirəm. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə six əlaqələrini yüksək dəyərləndirir və İslam fəaliyyətinin birgə təşviqi məqsədini daşıyan bu qurumun dəsteklənməsində ölkənin rolu təqdir edir. İƏT üzv ölkələrinin ümumi dəyərlərinin təbliğ və bu ölkələr arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcəkdir. Üzv ölkələrin

xalqları arasında həmrəyliyin gücləndirilməsində və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında Zati-alinizin dəstəyinə ümidi-varam".

GÜRCÜSTAN VƏ AZƏRBAYCAN RESPUBLİKASI ARASINDA STRATEJİ TƏRFƏDAŞLIQ DƏRİN, UZUN ƏSRLIK DOSTLUQ ƏNƏNƏNİNƏ ƏSASLANIR

Təbii ki, iqtisadi, siyasi, sosial və s. sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər coxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr də möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb.

Gürcüstanın Baş naziri İraklı Kobaxidze Azərbaycanın Müstəqillik Günü ilə bağlı Azərbaycan Prezidentinə Gürcüstan hökuməti adından və öz adından təbrikini ünvanlayıb. "Gürcüstan və Azərbaycan Respublikası arasında strateji tərəfdəşliq dərin, uzun əsrlik dostluq ənənəsinə əsaslanır ki, bu da ölkələrimizin səmərəli əməkdaşlığının inkişafı üçün mühüm amildir. Xüsusilə vurgulamaq istədim ki, Azərbaycanla ikitərəfli və məhribən qonşuluq münasibətlərinin dərinləşməsi bizim hökumətimizin ən əsas prioritetidir. Gürcüstan ilə Azərbaycan arasında qarşılıqlı etimad və dəstək principlərinə əsaslanan strateji tərəfdəşliq ölkələrimizin əlaqələrinin dinamikasının güclənməsinə müsbət təsir göstərmişdir. Əminəm ki, əməkdaşlığımız daha da möhkəmlənəcək və regionda rıfah, sabitliyin təmin olunmasına öz töhfəsini verəcəkdir. Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha dərin ehtiramını ifadə edir, qardaş Azərbaycan xalqına fıravənlilik, əmin-amanlıq və naiiliyyətlər diləyirəm" – deyə bildirib.

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfettah es-Sisi, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Qazaxistan Respublikasının Prezidenti Kasim-Jomart Tokayevdən, İspanyanın Kralı VI Felipedən və başqalarından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyeye 28 May Müstəqillik Günü münasibətə ünvanlanan təbriklərdə ölkəmizə, xalqımıza sülh, inkişaf və rifah dolu arzular dilənib. Bu Azərbaycana dəst, tərəfdəş olan dövlətlərin münasibətinin təzahürüdür. Təbrik məktublarından da göründüyü kimi, Azərbaycanın dünya ölkələri arasında müxtəlif sahələrdə birgə fəaliyyət, sürətli inkişaf edən münasibətlər mövcuddur.

Nəzakət ƏLƏDDİNQIZI

Azərbaycana qarşı növbəti dəfə həyəsizcasına hücumu keçən Fransa özünü həqiqətən də Ermənistən "böyük bacısı" kimi göstərməkdədir. Bu dəfə də Paris bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransını boykot etmək xəyalındadır. Belə bir sərsəm fikri Hauts-de-France Regional Şurasının sədri, keçmiş nazir və Fransa Milli Assambleyasının deputatı Ksavye Bertran səsləndirib, hansıki bununla özünün ermənipərəstiliyini, yaltaqlığını, eləcə də ölkəmizə qarşı məkrli niyyətinin olduğunu ifşa etmiş olub.

Ölkəmizə qarşı təxribat xarakterli bəyanatlar səsləndirməsi ilk dəfə deyil

"Yeni Kaledoniada da bir mövzu var-Azərbaycanın rolü, hansıki bizim Ermənistəni qorumaq üçün Ermənistənla birge mübarizə aparmamızı bəyənmir. Buna görə də bizdə sabitliyi pozmağa çalışırlar. Onlar əməllerinə görə cavab verməlidirlər. Bunun fonunda COP29 Bakıda keçiriləcək, hansıki bu, sırf qalmaqdır. Azərbaycanın iştirakı ilə Yeni Kaledoniada baş verənlər bizi onu deməyə vadar etməlidir ki, Fransa Bakıda keçiriləcək bu COP29-da iştirak etməyəcək", deyə Bertran sayıqlayıb. Məsələ burasındadır ki, sayıqlayan təkcə Ksavye Bertran deyil və onunla eyni dərəcədə ikiüzlü olanlar da özlerinin axmaq, mənqışız fikirlerini bildiriblər. Məsələn, Paris merinin müavini Arnaud Nqaçı kimi bir ikiüzlü də belə sayıqlayanlardandır. "Artıq bir neçə aydır ki, biz Parisin meri Ann Hidalgo ilə birlikdə Bakıda COP29-u boykot etməyə çağırış edirik. Mən Azərbaycanda keçiriləcək beynəlxalq iqlim konfransında iştirak etməmək təklifini dəstəkləmək barədə yekdil qərardan məmənnunam", deyə həmin ikiüzlü Arnaud Nqaçı heç utanmadan bu sayıqlamasını X sosial şəbəkəsinə paylaşıb.


Bizim hamımızə bəlliidir ki, Bertranın ölkəmizə qarşı qərəzli münasibəti, qərəzli yanaşması var ve mövqeyi də çoxdan bilinirdi. Daha dəqiq desək, onun ölkəmizə qarşı təxribat xarakterli bəyanatlar səsləndirməsi ilk dəfə deyil. Xatırladıq ki, bir il əvvəl, dərəqə desək, 2023-cü ilin mayında o, yəni, Bertran mövcud olmayan "Artsax"la bəyannamə imzalamışdı və Qarabağ xuntasını dəstəklədiyi de X-də yayıldığı məqalədəndə qeyd etmişdi. Bu, təkcə sayıqlama yox, həm də sözün əsl mənasında həyəsəzliddir. Həmçinin Fransa elitarası üçün də beynəlxalq prinsipləri pozmaq deməkdir. O, bunu Afrikada və Yeni Kaledoniada edir, bundan sonra hələ bir Cənubi Qafqazda da bunu etməyə çalışır. Amma məsələ burasındadır ki, hər yerdə Makronun Fransası uduzur və rəsmi Parisin hansısa xam xəyallara düşməsi axmaqlıdan başqa bir şey deyil.

Boykot səsənləməsi, sayıqlamalar artıq həyəzlığın son həddidir

Əlbəttə ki, Ermənistən-Azərbaycan danışıqlar yolunda irəliliyidən Fransanın qırıcılanması açıq-ashkar görünür. Həmçinin, Parisin regionda sabitliyi pozmaq cəhdərinin istənilən nəticəni verməməsi Makron üçün şəxsi uğursuzluq sayıldıqından Fransa hakimiyəti ölkəmizə qarşı tamamilə aqressivləşib və bu da ilk

addımda belə özünü bürüze verilir. Məhz Yen i Kaledoniada baş verən iqtisadşalarla görə Azərbaycana qarşı əsəssiz ittihamlar da bundan irəli gəlir. Rəsmi Paris hər a d d i m d a Azərbaycanı günahlandırmış, ittiham etmək üçün bəhanə

hiss etmir. Digər tərəfdən də Fransadakı ağır sosial-iqtisadi vəziyyəti, bu ağır vəziyyəti fonunda eləcə də Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı böyük xərcləri nəzəre alan rəsmi Paris, görünür, iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün maliyyələşməni artırmaqdan yayınmağa çalışır. Sadəcə olaraq, görünən odur ki, bu yekəlikdə Avropa ölkəsinin, Fransanın paytaxtı iqlim dəyişikliyi ilə mübarizəyə sərməyə qoymaq istəmədiyi birbaşa bəyan etməyə cəsəret etməyib. Rəsmi Paris indi yəne de hiyləgerliyə el ataraq, məhz Yeni Kaledoniadakı iqtisاشlar da Azərbaycanın "iştirakı" bəhanə



Parisdən NÖVBƏTİ SAYIQLAMALAR

axter. Yeni Kaledoniada baş verənlərlə Azərbaycanın nə əlaqəsi ola bilər? Bunu iddia edənlərin ya əqli problemləri var, ya özlərini axmaq yerinə qoynular, ya da tamamile həyəni, abırı düşünmək kimi bir niyyətləri yoxdur. Azərbaycan Yeni Kaledoniaya Bastion hərbi texnikasını göndərməyib, bu texnikanı Fransa Ermənistana göndərib. Gəndərib ki, Ermənistən Azərbaycana qarşı qızışdırıv və bunun fonunda Yeni Kaledoniya məsələsində Azərbaycanı üzlə ittiham edirlər? Həyəzlığın son həddi deyilmə? Bəli, ölkəmizə qarşı boykot səsənləməsi, sayıqlamalar artıq həyəzlığın son həddidir.

Iqlim dəyişikliyi ilə mübarizəyə sərməyə qoymaq istəmədiyini birbaşa bəyan etməyə Paris cəsarət etməyib

Bildiyimiz kimi, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi dönyanın inkişaf etmiş ölkələrinə iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üçün tədbirlərə kifayət qədər təcrübəsi var və bu tədbirin də uğurla keçiriləcəyinə kimsədə zərər qədər də şübhə yeri yoxdur. Eyni zamanda, bu tədbir "yaşıl" iqtisadiyyata keçid strategiyasının mənətiqi davamına çevrilərək Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına mühüm töhfə verəcək. Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan edilməsi ölkəmizin gələcək nəsillər üçün daha sağlam gələcəyin qurulması üçün müsbət ekoloji dəyişikliklərə nail olmaq əzmində olduğunun göstəricisidir. Amma Fransa nümayəndə heyətinin bu irimiqyaslı tədbirdə iştirak etməməsi Azərbaycanın maraqları baxımından, həm də qlobal ekoloji təhlükəsizlik baxımından bizim üçün heç nəyi dəyişmir, sadəcə olaraq, Fransanın onşuz da aşağı olan nüfuzuna heç də yaxşı təsir göstərməyəcək. Deməli, Fransada oturub Azərbaycana qarşı boykot düşünənlər əslinde, özlərini, öz ölkələrini boykot etmiş olurlar və çətin duruma salırlar.

Inam Hacıyev

Elmin faydası və zərəri: hansı çoxdur?



Elçin Bayramlı

Tez-tez mətbuatda ziddiyətli informasiyalarla qarşılaşırıq. Filan şey insana xeyirlidir, filan şey zərərlidir, alımlar sübut ediblər... qəbilindən antipod məlumatların sayı-hesabı bilinmir. Hansısa mərkəzlərdən məqsədli məlumatlar yayılır və bizim media da ya bilərkən, ya da bilməyərkən bunu yayıb qlobal quldur dəstəsinə deyirənə su tökürlər. Təsəvvür edin- mediada belə bir informasiya gedir- "Sən demə, şokalad insan sağlamlığınıñ en yaxın dostu imiş, alımlar sübut ediblər ki, hər gün 2-3 dəfə şokalad yeyən adam daim şəhərvad olur, qan dövrəni yaxşı işləyir, əsəbləşmir, həzm prosesi normal gedir..."

İnsanların yaralı yerindən yapışırlar. Ay qardaş, hansı ölkənin, hansı alımlar, hansı institut, hansı elmi mərkəz, mənbə haradır, nə vaxt sübut olunub... cavab yoxdur. İnformasiya ve ya qonorar xatirine informasiya.

Azəciq ağıllı adama aydınır ki, bu kimi xəbərlər məqsədli şəkildə bəzi şirkətlər tərəfindən ortaya atılır, amma bizim mətbuatda diletantlar üstünlük təşkil etdiyindən mahiyətinə varımlar. Lakin ədalət namine deyək ki, bəziləri hərif deyil, məqsədli şəkildə bele məlumatları yayır.

Bir gün deyirler, filan şey xeyirlidir, bir həftə sonra deyirler ki zərərlidir. Burda informasiya savaşı getdiyini bilməyə nə var? Bir transmilli şirkət öz məhsulunu satmaq üçün alımlarə pul verib saxta rəy alır, rəqibi isə pulla başqa alımları kiraye tutub bunu elmi şəkilde araşdırırıv və əksini dedirtdir.

Genetik modifikasiyanın bəşəriyyətin və təbiətin gen məbədinə həyəszcasına təcavüz olduğunu bilmirlərmi guya? Son illərdə bitki, heyvan aləmine müdaxilə insanın genetik strukturunu dağıtmak və bioloji sistemin darmadağın edilməsinədək irəiləyib. GMO əkinlər dünyani başına götürür, təbii sortlar yoxa çıxılır, torpaq təbii təyinatını dəyişir, ekoloji faciə yaranır, insan qidası süniləşir və orqanizm təbiətdən almağa məcbur olduğu elementləri ala bilmir. Nəticələri ağır olur...

Müsəir texnologianın birmənalı və istisnəsiz olaraq hamısı insan sağlamlığına, təbiətə ciddi zərər verir. Məsələn, mobil rabitə, nüvə obyektləri, GMO məhsullar, kimvəyi istehsalın ehətə dairəsinin genişlənməsi, 3D filmlərin və virtual reliğin beyinə dağdırıcı tesiri kimi saysız problemlər elmin "nailiyyətləridir". Soyuducu sistemlərin hətta ozon qatını belə dağdırıldığını söyləmək isə artıqdır.

Qısa, hazırlı elm sürəklə olaraq insanlara və təbiətə zərər verən texnologiyalar keşf etməkə məşğuldur. Çünkü elmi mərkəzlər konkret olaraq qlobal dairələrin əlində aletdir. Məhz bu səbəbdən bizim bir özəl televiyada əvvəl deyirler ki, "alımlar sübut ediblər ki, ana südü zərərləmiş", ardınca da deyilir, "alımların son araşdırılmalarına görə, alkogollu içkilər insana xeyrliidir"...

Mobil telefonların dəhşətli zərərlərini ortaya çıxaran alımların iri mobil telefon istehsalçıları tərəfindən pulla ələ alınması və ciddi rüşvet mütqabilində bunu gizlətməsi rəzaleti ortaya çıxandan sonra artıq heç nəye inanmağa dəyməz. Özü də bunun ÜST-de baş vermesi lap təəccübüldür.

Sizi bilmirəm, şəxsən mən dənaha elmə inanmırıam, dənə doğrusu elmə inanmırıam, onun səmimiyyətine inanmırıam. Ziddiyətli informasiya axını içinde bizimiz itəndə bütün bu məlumatları bir kənara qoyub, dədə-babadan sınaqdan çıxmış ənənəvi sağlam həyat tərzini, qidalanma, təbii geyim, təbii ev quruluşunu... xatırlayıram, heç bir maddi marağı olmayan köhnə alımların dedikləri ilə, indiki pula satılan "alımlar" dediklərini tutuşdururam.

Kapitalizm dünyasında hər şey biznes maraqları naminə qurban verilir. Əsas məsələ mümkün qədər tez və sürətli, dənə çox pul qazanmaqdən ibaretdir. Loru dildə desək, dünya elmi mərkəzləri böyük korporasiyaların əlində aletdir. Dünya alımlarının böyük eksəriyyəti ələ alınmış və qlobal maqnatların biznes maraqlarına tabe etdirilmişdir. Hansısa bir dərman preparatı uzun onilliklər insanların qarnına doldurulur və sonra məlum olur ki, bunun çox dəhşətli zərərləri var imiş. Kofenin, çayın, şokaladın, çörəyin, şəkerin, ətin, duzun... xeyri və zərəri haqqda uzun sürən elmi informasiya mühərbiyələri gedir. Əmilər, xalalar, bir qərara gəlin, bunlar zərərlidir, yoxsa faydalı?

Alımlarə zada inanmayıın, yalnız təbii, müdaxilə olunmuş qidalara, təbii geyimlərə, təhlükəsiz texnologiyalara üstünlük verin. Məsələn, mikrodalğalı sobada yeməyi qızdırmaq kimi dəhşətli cinayətə yol verməyin. Mobil telefonu beyninize sıxıb uzun-uzadı qeybət eləməyin. Süni qidalardan, GMO-dan aralı durun, saxta dərmanların əvəzinə təbii müalicə üsullarına üstünlük verin. "Televizorda deyiblər" səhbətini qurtarın. Yoxsa, vəziyyət yaxşı olmayaq...

Prezidentdən növbəti humanist addım - əfv Sərəncamı



Azərbaycan üçün mühüm əlamətdar günlərdən birində - 28 May Müstəqillik Günü ərəfəsində Prezident İlham Əliyevin növbəti dəfə humanizm dəyərlərini rəhbər tutaraq "Məhkum edilmiş bir sira şəxslərin əfv olunması haqqında" imzaladığı Sərəncamı çoxsaylı ailələrə sevinc bəxş etdi. Məhkum olunmuş bir sira şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddədə davranışlarını nəzərə alaraq daha bir humanist addım atıldı.

Cinayet qanunvericiliyinə əsasən, əfvetmə Prezident tərəfindən həyata keçirilir ve bu aktla məhkum olunmuş şəxs ya cəzanın qalan hissəsini çekməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə, habelə cəzasını çekmiş şəx-

qoyub. Ulu Önder hakimiyətə gəldikdən sonra əfv ve amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilib. Ulu Önder tərəfindən imzalanan əfv fərmanları ilə üç mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edildilər. Bu fərmanlar ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad olun-



Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə tarixdə imza atdı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiğdən sonra məhz Ulu Öndərin sayəsində ölkəmizdə hüquq, sosial və iqtisadi sahədə ardıcıl, məqsədönlü islahatların həyata keçirilməsi, insan hüquqlarına dair strateji ehəmiyyətli sənədlərin qəbul olunması insan hüquqlarının müdafiəsində yeni və sistemli təcrübə formalaşdırıldı. Belə ki, Ulu Öndərin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli Fərmani ilə insan hüquq və azadlıqlarının təminini istiqamətində müəyyənlenmişdir. Strateji məqsədlər insan hüquqlarının müdafiəsində dair Dövlət Proqramının hazırlanması, insan hüquqları üzrə selahiyətli Müvəkkil təsisatının yaradılması, əhalinin müxtəlif grupplarının hüquqlarının daha səmərəli

ine səbəb oldu. 2016-ci ilin amnistiya aktı 10.000-dən çox məhkumu əhatə etdi və 3.000-ə yaxın şəxs penitensiar müəssisələrdən buraxıldı.

VƏTƏNDƏŞ AMİLİ DÖVLƏT SİYASƏTİNİN MƏRKƏZİNDƏDİR

Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq, əfv haqqında imzaladığı fərman və sərəncamlar minlərlə məhkumun əfv olunmasına səbəb olub. Prezident İlham Əliyevin 2023-cü il mayın 8-də "Məhkum edilmiş bir sira şəxslərin Azərbaycan xalqının Ümummülli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncamı müstəqillik tarixində ən böyük əfv aktı idi və humanizm prinzipinin alılılığını təzahürinə çevrildi. Sərəncama



təmin olunmasına dair təkliflərin verilmesi və s. bu istiqamətdə görülən işlərin insan amilinə söykəndiyini təsdiq edirdi.

HUMANİZM ƏNƏNƏLƏRİNİN TƏZAHÜRÜ

Ümummülli Liderin siyasetini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev humanizm ənənələrini yüksək səviyyədə davam etdirərək, bir sira əfv və amnistiya barədə sərəncamlar imzalayıb. 2007-ci ilde Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fonduunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Meclisin qəbul etdiyi "Azərbaycan xalqının Ümummülli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar da Ulu Öndərin əsasını qoymuş humanizm ənənələrinin davamının təzahüründür. Daha sonra 2009, 2013, 2016-ci illərdə Heydər Əliyev Fonduun prezidenti Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüsler neticəsində qəbul edilən amnistiya aktları insanların sevinc-

əsasən, 801 məhkum əfv olundu, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edildi. Xüsusi qeyd etmə lazımdır ki, əfv edilmiş məhkumlardan 14-ü eynəbi idi. Bu Sərəncam bir daha göstərir ki, vətəndaş amili dövlət başçısının həyat keçirdiyi siyasetin mərkəzində dayanır.

Dövlət başçısının sözügedən Sərəncamı Azərbaycan ictimaiyyətinin nümayəndələri tərəfindən çox yüksək qiymətləndirilir və bu addım əfv olunanların dövlətin onlara inam və etibarının təzahürüdür. Onların hər biri üzvlərində bu diqqəti hiss edərək, cəmiyyət üçün layiqli bir vətəndaş olaraq həyat yolların davam etdirəcəklər.

Zümrüd BAYRAMOVA



sin məhkumluğu götürüle bilər.

Prezident İlham Əliyev budəfəki əfv Sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 63 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılır, habelə bu cəza üzrə cəzasının çəkilməsi təxirə salınmış 1 şəxs cəzadan azad edilir, o cümlədən cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülür. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilir, 3 şəxsin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılır. İslah işləri cəzasına məhkum edilmiş 2 şəxs cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 şəxs cəzadan azad edilir.

ƏFV VƏ AMNİSTİYA TƏSISATLARI YARADILDI

Azərbaycanda bu humanist ənənənin əsasını Ümummülli Lider Heydər Əliyev

Mikayıl Müşfiqin nakam taleyine həsr edilən, bədii rəhbəri ve quruluşçu rejissoru Azər Paşa Nəmətov olan iki hissəli "Ah, bu uzun sevda yolu" adlı tale dramı ilk dəfə 2018-ci ildə təqdim olunub. Mikayıl Müşfiqin 110 illik yubileyi münasibətələ bu gün Azərbaycan Dövlət Akademik Dram Teatrının afişalarında tamaşanı tez-tez görmək olur. Mayın 25-də də tamaşa nümayiş olundu. Müşfiqsevərlərdən biri kimi nakam şairin acı taleyini əsrrəngiz hissələrə təcəssüm etdirən istedadlı aktyor truppasının təqdim etdiyi gözəl tamaşaya baxmaqdə düz altı il yubansam da, lakin belə gözəl bir səhnə işinə tamaşa baxmaq nəsibim olduğu üçün özümü xoşbəxt hesab edirəm.

O, tamaşa idimi?..

Yəni buna tamaşa demək mümkün idimi? Xeyr, bu tamaşa deyildi. 1 saat 55 dəqiqə ərzində sanki 37-ci illər yenidən Bakıya gəlmişdi. Yenə o şəhər, yenə o insanlar, yene o şəriyyət, yene o şəriyyətdə gizlənən gizli mənalar, məqamlar... Yenə o ev... Dilbərə Müşfiqin eşq yuvası, səadət mənzili. Qonaqlı-qaralı ev, dövrün söz adamlarının yiğisidəgi, fikir mübadiləsi apardığı mənzil...

Təəssüf ki, o evdə səadəti qovan bir kölgə sürünürdü. Dilbər o kölgəni görür, lakin dilinə getirməkdən çəkinirdi. Müşfiqdən xəbersiz başqa bir dünyaya dalmışdı bu gənc qadın. Həm də səadəti dadmamış, xoşbəxtliyi yaşamamış... Canından artıq sevdiyi Müşfiqin üzünü könlü istəyen qədər görməmiş, nefəsini yeterince duymamış bu sūrən kölgə ona rahatlıq vermirdi. Çünkü o, gənclərin səs adət dolu mənzili düşmən kimi soxulmuşdu. Bir ayrıraq mahnisini da ahəstəcə oxuyurdu. Bu səs Dilbərin qulaqlarına hakim kəsilmişdi. Nə edirdi, nə o kölgədən, nə də o "melodiya"dan canını qurtara bilmirdi. Ona görə də səksəkəli bir həyata qapılmışdı. Qapı döyüldən də, telefon zəng çalanda da ondan əvvəl həmin kölgə qapıda və telefonun dəstəyində Dilbəre görünürdü...

Müşfiqsə bunu hiss etməmiş deyildi, özünü bilməziyə vurmuşdu, Dilbər daha çox təşvişə düşməsin deyə. Çünkü o kölgəni görməmək mümkün deyildi.

Mikayıl Müşfiq gəncliyinin ən gözəl çağında imperiya qullarının, əsrlərinin tələsinə tuş gəlmışdı. Onun hər bəndi, hər misrası deyil, misralarında muncuqlanan sözlərin hər birindən bir mənə çıxarırlırlar. Şairin qələminin mürəkkəbindən zorla yazılın sovet quruluşuna tərifli şeirlər belə onu xilas edə bilmirdi. Çünkü bu şeirlərin nə üçün yazılıdığını şairdən gözəl bilənlər vardi. Bu şeirlərin misralarında nələrin gizləndiyini onlar Müşfiqdən də, o dövrün bütün ziyanlılarından da yaxşı anlayırırdı. Odur ki, quruluşa qarşı içindən od-alov püsküren Müşfiq artıq onların nəzarətində idi. Tək Müşfiqmı?..

O ev də bayirdan ona yağı kimi baxan gözlərin nəzarətində idi. O eve gələnlər, o evdən gedənlər hər biri təqib altında idi. Onların şeirlərində sətiraltı mənə axtarılırdı. Sovet imperiyasının direklərini qazib yerindən çıxaracaq sözlər yerində, xalqa çatma-

Mikayıl Müşfiq 110

Ah, bu uzun sevda yolu...

mış közə çevrilirdi. Yanırdı, yaxırdı, sonra köz olaraq ocağın bir küncündə daşlaşırıbı suzlər...

Bir azdan o qapı son dəfə döyülecek və həmin kölgə bu tappılıtı səsi ilə sürünməkdən qızğunluğa qədər deyişəcək və ömrünün gənclik çağında olan bir insanın nakam taleyinin başlanğıcı olacaqdı. Dilbər isə Müşfiq adlı nakam talenin qurbanlı olacaq və həyatının necə davam etməsindən asılı olmayaraq ömrünün sonunadək qəlbində bir Müşfiq çırıntısı olacaqdı.

Döyüldü o qapı... Bir ömre son qoymaq üçün son dəfə döyüldü. Müşfiqi aparmaq üçün döyüldü. Müşfiq getdi. Onun arxasında Dilbəri fəryad etsə də, nə onu dinleyən, nə də reaksiya verən oldu. Elə o andan da Dilbərin qara günləri başlandı: təzyiqlər, təhdidlər, xəstəxana, həbsxana...

Müşfiq,
Gözlədim yolunu həsrət içində,
Tükəndi taqətim, neçin gəlmədin?
Şəhidi-vüsalından üzüldü əlim,
Ey dilbər afətim, neçin gəlmədin?
Gözlədim yolunu, hava qaraldı,
Bu qarənliq hava ruhumu sardı.
Səndən qəmgin könlü sevinc umardi,
Sən ey səadətim, neçin gəlmedi?
-deyib nələ çəkərkən, Dilbər onun yoxluğundan dəli-divanə olmuşdu. Onu psixoloji sarsıntı adı ilə xəstəxanaya yatırımsıdilar.
Neçə gələ bilərdi?..

Nə isə... Bütün səhərdən bəri söylədiyim "Ah, bu uzun sevda yolu" adlı tamaşada real həyata əvələndi. Müşfiq-Anar Heybətov, Dilbər Münəvvər Əliyeva, müdrik şair-Hacı İsmayılov, qadın şair-Mehriban Xanlarova və digər istedadlı



aktyorlar 37-ci illəri yenidən bu şəhərə elə bir tərzdə getirmişdilər, zal dolu tamaşanın diqqətini elə cəlb etmişdilər ki, teatr dramı, həyatdəmi olduğunun fərqinə vara bilmirdin.

Anar Heybətov nə qədər Müşfiq idi, Münəvvər Əliyeva nə qədər Dilbər idi, onların ifalarının gözəlliyyi, təbiiyyi, təsireciliyi deyərdi ki, zaldakı insanların heç birindən yan keçmədi. Gözündən yaş axmayan bir nəfər olmadı mənə. Anar Müşfiq sevdasını, sevgisini 1 saat 55 dəqiqə ərzində yenidən içimiz böyük sevgi ilə doldurdu. Üzünü görmediyimiz 110 yaşlı Müşfiqi 27-29 yaşlarında görə bildik, onun dilindən şeirlər dinledik. Dilbəri necə böyük məhəbbətlə sevdiyini gözümüzələ gördük:

Mən ki, bilməz idim nədər məhəbbət.
Bu sırrı sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlüm
Köksündən çıxarıb oynatmadınmı?



Mən ki, nəğmə deyib bənövşələrdən
Peşəm zövq almaqdı bir şüx dilbərən.
Məndən uzaq gezip, dolanıb hərdən,
Qəlbimi sıxmağa can atmadınmı?

Münəvvər xanım Dilbəri öten illərdən getirdi bu günümüze. Dilbərin Müşfiqə olan sevgisini, bağlılığını elə bir tərzdə təqdim etdi ki, illər sonra Dilbər barədə qaranlıq fikirlərə aydınlıq getirdi. Dilbərin sonrakı həyatının necə olacağından asılı olmayaraq Müşfiqisiz ona dünyanın qaranlıq olduğunu böyük məhərət anlatdı. Və hər kesin Müşfiq-Dilbər dastanına göz yaşı axtımasını bacara bildi...

Anar bəy həbsxanada bütün cismi, ruhi ilə Müşfiq oldu. O, müstəntiq qarşısında bir başqa adam oldu: əyilmədi, qururundan enmədi. Lakin sevdası, sevgisi, xəbərsiz qaldığı yarı üçün için-icin ağladı, sızladı:


Bilməm, məni neçin atmış, unutmuş,
Cövrü-cəfəsinə qurban olduğum.
Yoxsa özgəsinə üzünü tutmuş,
Yeni sevdasına qurban olduğum?

Mən Dilbəri sordum gəlib-gedəndən;
Dedilər, barişmaz, küsmüsdür səndən.
Mən iltifat etdim, o qaçıdı məndən,
Qaçqın ədəsına qurban olduğum.

Münəvvər xanım elə Dilbər xanım oldu ki, Dibər xanımın sonralar yazacağı bu misraları hələ Müşfiq gülələnəməzdən əvvəl tamaşacıya çatdırıa bildi:

Gözlərim yoluna həsrətlə baxar,
Həsrətin qəlbimi yandırar, yaxar.
Ol! Bilsən üreyim necə darixar,
Ay şirin dilinə qurban olduğum!

Bələliklə, "Ah, bu uzun sevda yolu"nın bütün aktyor heyeti Mikayıl Müşfiqlə bağlı anları, o illəri, hissəleri, duyuları, nifrəti, qəzəbi, kədəri yarada bildiklərinə görə tamaşanı heyran etdilər.



Böyük anslaqla

İnanılmaz anslaqla keçən tamaşanın hər iki hissəsi tamaşaçılardan tərəfindən ayaq üzündə alqışlandı. Ayağa qalxmaq bizim qədim ənənələrimizdəndir. Biz həmişə böyükəklərimiz evə geləndə ayağa qalxarıq. Elə zəlin ayağa qalxıb aktyorları alqışladığı anda bunu xatırladı. Bəli, biz böyük şairin ayağına qalxmaqla yanaşı, həm də üzünü görmədiyimiz, səsini duymadığımız, şeirləri, nakam taleyi ilə tanıdığımız, 86 il budan əvvəl bizim azadlığımız, azad yaşamımız, asılılıqdan, boyunduruqdan xilas olmayışımız üçün sözünün qurbanı olan şairi hər cəhəti ilə günümüzə getirən böyük aktyor truppası üçün ayağa qalxdıq. Deməli, onlar bunu haqq etmişdilər

Daha təsirli bir son

Sonda aktyorların göstərdiyi performans isə daha təsirli idi. Nə mənada? Vurğulayıb ki, 2 saatə yaxın davam edən tamaşa əvvəldən axıra kimi qəm notları üzərində keçdi. Yəni, Müşfiqin həyatından xəbəri olanlar bilirlər ki, bu, başqa cür ola da bilməzdi. Sonadək ahlar, göz yaşları

Sanki aktyor truppası bu sıxıntıdan, kədərdən tamaşaçısını xilas etmək üçün belə bir performans göstərdi. Düzdür, alqışlar onları getməyə qoymurdu, lakin onlar da tamaşaçı istəyinə görə sadəcə dayandıqları yerdə qalmadılar. Tek-tək, sonra bir neçə dəfə əl-ələ sehnədə arxaya gedib qarşıya gəlməklə, alqışlar altında bayaqdan bəri üzərimizə çökən qəmi dağıdan gözəl bir mənzərə yaradılar. Bir sözlə, nə biz onlardan, nə də onlar bizdən ayrıla bilmirdilər. Lakin tamaşa başa çatmışdı, bu səbəbdən də ayrıraq zamanı çatmışdı

Və yolboyu

Yolboyu bizdən qabaqda, arxada gedənərin hər biri tamaşadan danışır, müzakirə aparırı, həm də ürək dolusu, gözəl təessüratlarla. Elə bu yerde boş vaxtlarını sosial şəbəkələrə qurban verənlərə, mənasız asudə vaxt keçirənlərə üz tutub onları teatrlarımıza çağırmaq istəyirəm. Əziz tamaşaçılar, teatrların yaraşığı sizsiniz. Və düşünəndə ki, bu teatrlar insana nə qədər mənəv zövq verir, onlardan uzaq düşməyin. Xaricdən gətirilən müqənnilərə xərclədiyiniz pulun az bir hissəsi ilə bu kimi dəyərləri özündə eks etdirən tamaşalarla baxmaq mümkündür və bunlar, bizim olanlar o konsertlərdən dəfələrlə qiyəmətlidir.

Teatrlar bizi gözləyir. Həm də maraqlı əsərlər və istedadlı, bənzərsiz aktyorlarla. Elə bu yerde bir dəha "Ah, bu uzun sevda yolu"nın bütün yaradıcı heyətinə tamaşaçı minnətdarlığı edir, uğurlar arzulayıram. Yaradıcılıq yolunuz uzun olsun!

Mətanət Məmmədova





Lacın

Azərbaycanın səfali guşələrindən olan Laçın şəhəri işğalçılardan azad edildikdən sonra burada ardıcıl olaraq böyük tikinti-quruculuq işləri həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gücü sayəsində azadlığına qovuşan Laçın yeni bir dövrünə – kuruculuq və inkişaf dövrünə qədəm qoyub.

Artıq Laçınınımızda yeni dövrdür – əzəli sakinlərin doğma yurda döndüş dövrü. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımcıq tikiilər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanları əzəli torpağımiza yol alır. Neçə ilin niskilini yaşamış insanların bu torpağa döndüşü tarixi hadisə olaraq yaddaşlara köçür. Neçə bahar, neçə qış əzəli torpaqdan uzaq qalan insanlar doğma yurdla görüşürler. Mayın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Laçın rayonunun Sus kəndinə 39 ailə, 140 nəfər köçürüldü. 30 ildən sonra könüllü, tehlükəsiz və leyqətlə doğma yurda edilən köç. İndiyədək Laçın rayonunun Sus kəndində 59 ailənin, yeni 215 nəfərin daimi məskunlaşması təmin edilib.

ƏDALƏTİ BƏRPA EDƏN AZƏRBAYCAN ÖZ HAQQINA QOVUŞUB

30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi. Öləkəmiz son illərdə dinamik inkişaf, silahlı qüvvələrin büdcəsinin artması və ordumuzun güclənməsi Azərbaycanın Vətən müharibəsində döyüş meydanında öz sözünü deməsi ilə nəticəsində xalqımızın tarixinə Zəfer yazıldı. Azərbaycan torpaqları işğaldan azad olundu. Artıq bu ərazilərdə yeni bir dövər – inkişaf, kuruculuq dövrüne qədəm qoymuşuq. Azərbaycan bayrağı işğaldan azad olan Cəbrayıllı şəhərində, Zəngilan şəhərində, Füzuli şəhərində, Qubadlı şəhərində Şuşada dalgalanır.

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan torpaqlarımıza səfər edərək, erməni vandallarının töretdiyi əməlləri bir daha xalqımıza göstərir və bu ərazilərdə görüləcək işlərlə bali tapşırır və göstərişlərini verir. Ermənilər ne qədər vandallıq əməlləri töretsələr də, ərazilərimizi viran qoysalar da, xalqımızın məxsus din-mədəniyyət abidələrinə daşıtmış olsalar da, tarixi həqiqət-

qələbə çalıb. Azərbaycan öz haqqına qovuşub və bu gün quruculuq meydanındadır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 1 dekabr tarixində xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu bildirmişdi. "Özü də bir gülə atmadan biz Laçın rayonunu qaytarıq" – deyən Cənab Prezident qeyd etmişdi ki, döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kelbəcər və Laçın bize qaytarıldı: "Biz bu rayonları bir gülə atmadan, bir şəhid vermədən qaytarmışıq".

"VANDALLAR, BARBARLAR



İŞGAL DÖVRÜNDƏ BÜTÜN BİNALARI SÖKÜBLƏR, TALAYIBLAR, DAŞLARI OĞURLAYIBLAR

Bu gün Laçında da yeni həyat başlayır. Laçında abadlıq-quruculuq işləri həyata keçirilir. "Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik. Vandallar, barbarlar işğal dövründə bütün binaları söküblər, talayiblər, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik", - deyə Prezident çıxışlarının birində bildirmişdir.

Xatırladaq ki, Laçının işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayır. Onların öz doğulduğulara yerlərə göndərilməsi əsas məsələdən biridir. Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fealiyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Burada 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 8 ədəd yanacaq doldurma stansiya-

Böyük QAYIDIŞ: Cənnət diyarımız Laçındayıq!

Prezident İlham Əliyev: "Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq"

"QARABAĞI VƏ ŞƏRQİ ZƏNGƏZURU CƏNNƏTƏ ÇEVİRƏCƏYİK"

Aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 2025-ci ilə Laçında Beynelxalq Hava Limanının istifadəyə verilmesi planlaşdırılır. Bununla yanaşı, rayonun yol-nəqliyyat infrastrukturunu yenidən və ən müasir standartlar üzrə qurulur. Gülebird kəndində qısa müddət ərzində inşa edilmiş "Gülebird" Su Elektrik Stansiyası istifadəyə verilib. Bu, azad edilmiş torpaqlarda birinci elektrik stansiyasıdır. Erməni qəsbkarlar işğal dövründə bunun təzahüründür. Həmin ərazilərin minalardan və parlamaçı hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələr həyata keçirilib. Eləcə də nəqliyy-

at bərpa edilir. Planlı və sistemli şəkildə görülen bütün işlər bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin nəzərəti altındadır.

İşğaldən azad olmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna səfərləri zamanı dövlətimizin başçısı "Qorcu" və "Laçın" şəhər yarımsənayalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrində ləğvələrin açılışını edib.

Şəhərdə xəstəxana, işğal və Zəfər muzeylerinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri de yaradılacaq.

Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir.

Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma köprü inşa edilib, etrafında yaşlılıqlar salınıb, kotteler tikilib.

Mühərbiyətindən əldə edilmiş torpaqları işğaldan azad edən şəhərin əzəli sakinlərinin yaşayışının təmin edilməsini təzahüründür.

Zümrüd BAYRAMOVA



sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb. Baş planın konseptual əsasını "Təbiətlə vəhdətdə olan şəhər" yanaşması təşkil edir. Plana əsasən, Laçın şəhəri "ağillı idarəetmə", müasir qabaqcıl təhsil və inklüziv mobililik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək. Baş Plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətən sahəsi olan fərdi evlər üstünlük verilib. Bununla yanaşı, çox funksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. "Biz öz doğma torpaqlarımızı işğalçılarından azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirecəyik. Cənnətin əger təsviri varsa, bu gün bax,



Prezident İlham Əliyevin «Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbul edilməzdür» sözlərinin reallığı qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar yaradan «Xudafərin» və «Qız Qalası» hidroqovşaqlarının istifadəyə verilməsidir.

Dövlətlərarası münasibətlərdə, ölkələrin iqtisadi inkişafında, bəyənəlxalq münasibətlərin möhkəmlənməsində enerji diplomatiyasına, xarici siyaset və milli təhlükəsizlik məsələlərinə vəhdət halında diqqət yetirilməsi sınaqdan çıxmış çoxşilik təcrübədir. Dövlətlərin milli maraqlarına əsasən formalasdırılan xarici siyasetin yüz illərlə yaşı olsa da enerji diplomatiyasının daxili və xarici siyasetin integrasiyası daim ehtiyac duyulan sahə kimi hemişə aktualdır.

Dünyadakı dəyişen vəziyyətinə əlaqədar enerji təhlükəsizliyinin və enerji diplomatiyasının aktuallaşması müasir dövrün tələblərindən irəli gəlir. İqtisadiyyat və energetikanı bir-birindən ayrı təsəvvür etməyin mümkün olmadığı müasir dövrümüzə enerji ehtiyatlarına əlçatanlıq hələ de səngiməyen müharibələrin neticələrini müəyyən edən faktor kimi də gündəmdədir. Enerji ehtiyatlarından səmərəli istifadə, xüsusən bərpaolunan enerji ehtiyatlarının istehsalı müasir dövrə özünün aktuallığı ilə diqqəti cəlb edir və iqtisadi inkişaf üçün mühüm perspektivlər yaradır.

Enerji diplomatiyasında Qərb ölkələri ilə əməkdaşlıq prioritət kimi diqqət yetirən, Avropa bazarını ən sərfli əməkdaşlıq məkanı adlandıran Prezident İlham Əliyevin dünyada dəstəklənən enerji diplomatiyası, şaxələndirmə siyaseti Azərbaycanın dünya birliliyində önemini daha da artırıb, mövqeyini möhkəmləndirib. Avropa üçün sabit və mühüm enerji mənbəyi hesab edilən ölkəmizin Səudiyyə Ərəbistanının, İtaliyanın tanınmış şirkətləri ilə əməkdaşlığı ölkəmizin «yaşıl enerji» gündəliyini daha da zənginləşdirir. Azərbaycan təkcə zəngin karbohidrogen ehtiyatlarına sahib ölkə deyil, eyni zamanda, Mərkəzi Asiyadan Avropa istiqamətində göndərile biləcək karbohidrogen məhsullarının nəqlində mühüm tranzit ölkə kimi də mühüm önem daşıyır. Son illərdə Avropanın doqquz ölkəsi ilə enerji sahəsindəki əməkdaşlığını genişləndirən ölkəmizin şaxələndirmə siyasetinə qoşulan qitə ölkəleri də daxil olmaqla digər dövlətlər də Azərbaycanın bölgədə müstəqil siyaset yeritməsini, enerji asılılığını olmayan bir dövlət kimi söz sahibliyini etiraf edirlər.

Prezident İlham Əliyevin son illərdə neft-qaz sahəsində həyata keçirdiyi düşünülmüş strategiya

sayəsində müstəqil dövlətimiz nəinki regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Respublikamızın bölgənin və qitənin enerji təhlükəsizliyində müüm rol oynaması ister dənənin aparıcı dövlətləri, isterse də bəyənəlxalq təşkilatlar tərəfindən birmənəli dəstəklənir. Azərbaycan regionunda hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməye qadir dövlət kimi varlığını təsdiqləyir.

Torpaqlarımız Ermənistanın işğalından azad edildikdən sonra

İran-Azərbaycan dostluğu bölgədə sabitliyin qarantıdır

stansiyasının təmelinin qoyulması ümumi gücü 1300 meqavat olacaq alternativ enerji mənbələri Azərbaycanın enerji diplomatiyasının imkanlarını daha da artıracaq. Qarabağda və Şərqi Zəngəzurda son 3 ildə su elektrik stansiyalarının gücü 170 meqavata çatdırılıb. «Azərbaycanda bərpaolunan enerji resurslarının istehsalını 5 qıraqvata qədər artırısaq, bu, elektrik enerjisi üçün istifade etdiyimiz təbii qazın böyük bir hissəsini əvəz edəcək və biz bərpaolunan enerji resurslarından istifadə üzrə hədəfimizə hətta daha qısa müddət erzində çata bilərik» söyləyən Prezident İlham Əliyev Gürcüstanın Qara dəniz sahilindən Ruminiyanın Qara dəniz sahilindək uzanan kəmərin beynəlxalq əhəmiyyətini birləşdirici halqa kimi deyərləndirir.

Bu günlərdə enerji istehsalı və suvarma məqsədilə Araz çayı üzərində Araz çayı üzərində inşa edilən, enerji güclərinin bərabər bölünməsini təmin edəcək «Xudafərin» və «Qız Qalası» hidroqovşaqlarının istifadəyə verilməsi ilə ölkəmizin enerji xəritəsinin coğrafiyası genişlənir. Hidroqovşaqların açılış mərasimlərini dərin kökləri, oxşar tarixləri, adət-ənənələri olan İran-Azərbaycan dostluğunun təzahür adlandırı Prezident İlham Əliyev



min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılmasını və 12 min hektar yeni əkin sahələrindən istifadəni gerçəkləşdirir. İllik 358 milyon kilotat-saat elektrik enerjisi istehsalına, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq. «Yaşıl enerji» zonası kimi, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək. Stansiyaların qoşulacağı «Cəbrayı» enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək. Hər iki ekoloji, enerji, iqtisadi əhəmiyyətli daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür. İqlim dəyişikliyi və ətraf mühitin çirkənməsi baxı-

dünyanın ən önemli nəqliyyat damarına çevirəcəkdir» sözləri ilə proqnozları açıqlayan Prezident İlham Əliyev Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq Ağbənd istiqamətində inşa edilən avtomobil körpüsünün əhəmiyyətini də diqqətə çatdırıldı. Qeyd edildiyi kimi, bu körpü təkcə Azərbaycanın əsas hissəsinə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, eyni zamanda, bəyənəlxalq əqliyyat dəhlizinin bir parçası, Şimal-Cənub, eyni zamanda, Şərqi-Qərb Nəqliyyat Dəhlizlərinin bir hissəsi olacaq.

«Bölgənin inkişafı bölgədə ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbul edilməzdür. Biz Azərbaycan olaraq bütün ölkələrə əlaqələri qarşılıqlı hörmət, bir-biri-nin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracaq. Əger kimse - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rehbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirəsə, bizimlə danışınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Hesab edirəm ki, Ermənistan səhv addım atmamalıdır» sözləri ilə bölgədə sabitliyin qaranti olan birgə əməkdaşlıq böyük önem verdiyini vurgulayan Prezident İlham Əliyev növbəti dəfə qətiyyətli mövqeyini ifadə etdi: «Regional məsələlər region ölkələrin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır.» Bölgədə əmin-amanlığın mövcudluğunu üçün başlıca şərt olan bu şəraitdən ən çox nəticə çıxarmalı dövlət isə uzaq məsaflərdən gələn qərəzlə sifarişlərə arxayınlashan Ermənistan olmalıdır.

Bəlli dir ki, Arazətrafi bölgə dövlətlərinin əksəriyyəti güclü, müstəqil siyaset aparmaq imkanına, gücünə malik ölkələrdir. Elə bu səbəbdəndir ki, heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir edə bilməyib və etməyəcək də. İran-Azərbaycan əlaqələrinin gələcək inkişafi münasibətləri daha da gücləndirəcək. Enerji diplomatiyasını siyasetdən ayıran, bəyənəlxalq əlaqələrinin əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirən Azərbaycan üçün «Xudafərin» və «Qız Qalası» hidroqovşaqları bölgədə sabitliyin qaranti olmaqla qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlərin qarşısında «yaşıl işləq» olacaq.

Xuraman İsmayılovqızı



bu layihələrin gerçekləşməsini bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi baxımından əhəmiyyəti adlandırılmalıdır. Dörd ölkə arasında əməkdaşlıq körpüsü, sərhədyanı ərazilərdə yaşayış insanların həyat səviyyələrinin iqtisadi cəhətdən yaxşılaşmasına töhfə verən Araz çayıının iqtisadi, mədəni və tarixi əhəmiyyəti aktuallaşdırır. Araz çayı üzərində hidroqovşaqların birgə razılıq əsasında inşası bölgə ölkələrinin maraqlarına uyğun olmaqla, əməkdaşlığın yeni istiqamətlər üzrə imkanlarını də artırır.

Hazırda «Xudafərin» su anbarında 503, «Qız Qalası» su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir. Bu layihə təkcə Azərbaycana mövcud 252

mündən yaranan quraqlıqların aradan qaldırılmasına geniş imkan yaradacaq, su diplomatiyası sahəsində bənzərsiz layihələr olan iki elektrik stansiyasında 540 meqavat enerji istehsal ediləcək.

İki ölkə arasındakı əlaqələrin perspektivlərindən bəhs edərkən «Bizi birləşdirən layihələrin arasında təbi ki, əqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini

Əfv oldu, Əli Kərimli yenə də hay-küyündədir

Sayıqlamaq, sərsəm ifadələrlə çıxış etmək sanki dağıdıcı müxalifətin yaşam tərzidir. Öz çirkin məqsədlərinə çatmaq, istək və xəyallarını reallaşdırmaq üçün Milli Şura və AXCP funksionerləri qızımızı yalanlar söyləməyi, insanın canına üzütmə salan şər və böhtənləri səsləndirməyə adət ediblər. Yorulmaq, usanmaq nə olduğunu da bilmirlər.

Gecə-gündüz Əli Kərimli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Seymur Həzi, Gültəkin Hacıbəyli və xaricdəki antimilli ünsürler Azərbaycanın milli və dövlətçilik maraqlarına zərər vurmağa hesablanan ittihamlar səsləndirir, videolar paylaşırlar. 2020-ci ilə qədər işğal dövrü ilə bağlı hədayanlar səsləndirdilər, Qarabağın işğaldan azad edilib, ərazi bütövlüyüümüz və suverenliyimiz bərpa olunduqdan sonra yeni uydurmalarla çıxış etməye başlayıblar. Daha doğrusu, özlərdən uydurduqları bəhanələrlə sosial şəbəkələr vasitəsi ilə statuslara paylaşıb, hay-küy qaldırırlar. Bu dəfə AXCP sədri özündən uydurduğu "siyasi məhbus" şousundan danışır. Deyir ki, guya Azərbaycanda 300-ə qədər "Siyasi məhbus" var. Deyən lazımdır, "Əli Kərimli, bilirsəm siyasi məhbus kimlərə şamil edilir?". Ümumiyyətlə, "Siyasi məhbus" terminin haradan və nədən yarandığını görən Ə.Kərimli bilirmi? Dərk edirmi azad, demokratik dünyanın bir parçası olan Azərbaycanda siyasi məhbus ola bilməz. Çünkü ölkəmizdə bu günə qədər bir nəfər de olsun siyasi mensubiyetine və siyasi çağrılarına və fealiyyətinə görə həbs edilməyib. Əger kimsə həbs edilbsə, həmin şəxs birbaşa cinayət törədib və cinayət əməline görə de məsuliyyətə cəlb edilib.

Əli Kərimlinin siyasi şousu baş tutmadı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə əfv Sərəncamı imzalanıb. Müstəqillik Günü münasibəti ilə imzalanan budəfəki Sərəncam 154 mehküma şamil edilib. Söz yox ki, Prezidentimizin əfv Sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir. Onlara ailə əfv Sərəncamının sevincini yaşayır və bu sevinci onlara bəxş edən Prezidentimizə təşəkkür edirlər. Adətlərinə uyğun olaraq yene də dağıdıcı müxalif və xaricdəki antimilli ünsürler əfv Sərəncamına qarşı ənənəvi qarayaxma kampaniyası təşkil edirlər. Daha doğrusu, hər vəchle Sərəncamın möhtəşəmliyinə kölgə salmağa çalışırlar. Bu da onların xəbəs və ziyankar məxlulqlardan olduğunu bir daha təsdiq etmiş olur. Əger bir nəfərin azadlığı çıxıb ailəsinə qovuşması təmin edilirse, buna yalnız sevinmək və Sərəncamı alqışlamaq lazımdır. Həm de nəzərə almaq lazımdır ki, əfv Sərəncamının şamil olunduğu məhkumlar bir daha yanlışlığa və sehv'lərə yol verməyəcəklərini bəyan edirlər. Bütün bunlar cəmiyyətin sağlamlaşması və cinayətkarlığın tədricən azalmasına xidmət edən amildir. Əli Kərimli xeyirxah addıma kölgə salmağa cəhd edir, deməli, onun insan kimi yanaşmalarında da ciddi qüsurları var. Şübə yoxdur ki, əfv qərarına irad bildirilmesi Ə.Kərimlinin siyasi təxribatlarının bir hissəsidir. Necə ki, 30 il işğal altında olmuş torpaqlarımızın azad edilməsinə Ə.Kərimli, C.Həsənli və onların ətrafında olan tollar müsbət münasibət göstərmədilər, əksinə, erməni revanşlırlar isayağı fikirlər səsləndirdilər, eləcə də əfv Sərəncamına

kölge salmağa hesablanan fikirlər səsləndirilərlər. Onların məkrli niyyət və məqsədləri aydındır: Hər şeyə qara eynəkde baxıb, qara fikirlər söyləmək. Bu məxlüq iddia edir: "əger ölkəde "siyasi məhbus" varsa, inkişafdan səhəbə gedə bilməz". Nə qədər savadsız, ağılsız və nəhayət bədxah olasan ki, bu cür yersiz fikirlər söyləyəsən. O dərəcədə kar və kor olasan ki, tikinti meydançasını

xatırladan Azərbaycanın hər bir kənd, qəsəbə və şəhərində aparılan geniş-miqyaslı tikinti, quruculuq, bərpa işlərini görməyəsən. Ə.Kərimli və ətrafında olan tollar görən kordurlarmı, işgaldən azad edilən ərazilərdə aparılan möhtəşəm quruculuq işlərini görmürlər. Yenidən qurulan, bərpa edilən ərazilərə insanların kütləvi şəkildə köçürülməsindən xəbərsizdilər? Nəhayət, Ə.Kərimli və ətrafında olan tollar Azərbaycanın möhtəşəm uğurlarından məlumatızlarsa və imzalanan əfv Sərəncamına kölgə salmağa çalışırlarsa, deməli, bu məxlulqlar xarici maraqlı dairelərdən yeni təlimatlar alıblar. Ancaq nə demələrindən və danışmalarından asılı olmayaraq Azərbaycan öz möhtəşəm uğur və qələbələrini davam etdirəcək. Hay-küy qaldırmaq və əsəssiz fikirlər səsləndirmək isə onlara qalacaq. Belə demək mümkünsə, Ə.Kərimlinin və ətrafında olanların söz-səhəbələri sabun köpüyündən başqa bir şey deyil.

İLHAM ƏLİYEV



"Bu gün Cumhuriyyət xadimlərinin ruhu şaddır"



"Bu" il biz Müstəqillik Günüünü tamamile fərqli bir əhval-ruhiyyədə bayram edir. 1991-ci ildən bəri ilk dəfə olaraq dövlət suverenliyimiz bütün ölkə ərazisində bər-qərar edilib, Xankəndidə dövlət bayrağımız cənab Prezident İlham Əliyev tərəfindən ucaldılıb və separatizmin kökü kəsilib. Bu gün Cumhuriyyət xadimlərinin ruhu şaddır. Onların arzuladıqları güclü Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qurulub. Cumhuriyyət xadimləri sağ olsayırlar, cənab Prezidentimizlə fəxr edərdilər". Bu sözləri SIA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib. Deputat bildirib ki, müstəqillik günündə tarixə nəzər salmaq, keçilən yolu bilmək faydalı olardı: "Nelər Cumhuriyyətə getirdi? Cumhuriyyət millətimizə, müsəlman Şərqinə və dünyaya nə verdi?

Azərbaycanın şimal torpaqları çar Rusiyası tərəfindən işğal edildikdən sonra müstəmləkə zülmü altında olan xalqımız heç bir zaman işğalla barışmayıb. Müstəqilliyə gətirən yolu başlanğıcında maarifçilik dayanıb. Yeni tipli məktəblərin açılması milli kimliyimizin dərkində, milli

"Müəllimlərin etik davranış qaydalarında prinsiplər mövcuddur"

"Müəllimlərin etik davranış qaydalarında prinsiplər mövcuddur". Bu sözü SIA-ya açıqlamasında təhsil eks-perti Elnur Aydin deyib. O bildirib ki, bu prinsiplərdən biri də loyalıqdır: "Loyalıq - müəllim onun peşə vəzifəsinə aid olmadığı halarda işlədiyi və digər təhsil müəssisələrinin, onların rəhbərlərinin fealiyyəti ilə əlaqədar (qanunsuz fealiyyət istisna olmaqla) tənqidli ictimai müləhizələrdən, çıxışlardan və onların fealiyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fealiyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl getirə biləcək hərəkətlərə yol verməməlidir.

Qəbul olunan qanunlar, qaydalar, rəsmi təlimatlar və digər qanunvericilik aktlarının doğru və yanlış olması haqqında müzakirəni gecikmiş müzakirə hesab edir. Müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl getirən, nüfuzunu aşağı salan audio və video materialları paylaşması doğru deyil.

Məktəbdə işləyən müəllim məktəbdə baş verən və ya mövcud olan rəsmi və qeyri-rəsmi məlumatlara sahib ola bilər. Müşahidə etdikləri hadisələrin şahidi ola bilər. Müəllim hər hansı bir xoşagelməz hadisəni və ya faktı görərsə, bu məsələni sinif iclasında, valideyn iclasında, pedaqoji şurada, məktəb icmasının müzakirəsinə çıxarması daha doğru olar. Bu qədər müzakirə platformları olduğu halda hər hansı bir neqativ hali müəllimin sosial mediada paylaşması pis haldır. Müəllimin işi problemi



paylaşmaq yox, problemin baş verme səbəbinə, motivini araşdırmaq, həlli yollarını tapmaqdır. Hər hansı xoşagelməz halın təkrar baş verməməsi üçün profilaktik tədbir görməkdir.

"Məktəb ictimai yerdir. Müəllimlərin məktəb daxilində siqaret çəkməsi ictimai yerdə siqaret çəkməsinə bərabərdir. Müəllim siqareti binanın daxilində yox, məktəb həyətində çəkməlidir. Müəllim şagirdlərinin gözü qarşısında siqaret çəkib də sonra gəlib şagirdlərə pis vərdişlərdən uzaq olmasını tövsiyə edir, bu zaman müəllimin sözü və eməli arasında paradox yaranır. Müəllimlər qarşı bu cür qadağalar təhsilə ciddi nəseb qazandırma yox. Ancaq bilin ki, qadağalar da olmasa özbaşınalıqlar çıxala bilər. Beynəlxalq hüquqda belə bir fikir var: "Ən pis qanun, qanunsuzluqdan yaxşıdır". Unutmayın ki, usaqlar onlara verilən öyüdənəsi dənən, real həyatda gördükloruna inanırlar. Biz müəllimlər bütün işlərimizlə, eməllərimizlə cəmiyyətə yaxşı nümunələr göstərməliyik" - deyə o, əlavə edib.

Söylü Ağazadə



dən Azərbaycan xanlıqlar formasında işğal edilib, ilhaq olunmuşdusa, 1918-ci ildə Azərbaycan tək millət, tək dövlət, tək Vətən olaraq müstəqilliyini elan etdi. Bu böyük tarixi hadisə idi.


Üçüncü böyük tarixi hadisə heç şübhəsiz Azərbaycanın dövlət müstəqilliyinin defaktō olaraq 1920-ci ilin yanvarında Parisdə tanınmasıdır. Belə bir dövlətin tanınması Azərbaycan xalqının bütün sonrakı taleyinə təsir etdi. Sovet dövründə Cumhuriyyət tarixinin öyrənilməsinə imkan verilməyib, 1918-1920-ci illər tarixi vətəndaş müharibəsi kimi təqdim edilib. 1980-ci illərdən sonlarında ilk dəfə olaraq Cumhuriyyət tarixinə dair araşdırılmalara başlanılıb. Lakin Cumhuriyyət tarixinin sistemli şəkildə araşdırılması Ulu Önder Heydər Əliyevin 1998-ci ildə imzaladığı fermanla bağlıdır. Məhz həmin sənəddən sonra Cumhuriyyət tarixinin sistemli şəkildə araşdırılmasına başlanıldı, parlamentin stenogramları nəşr edildi, xarici siyaset sənədləri çap edildi, monografiyalar yazıldı.

Cənab Prezident İlham Əliyev tərəfindən İstiqlaliyyət küçəsində Cumhuriyyət xadimlərinin xatirəsinə abidə ucaldılıb. Hər il dövlət başçımız Cumhuriyyət xadimlərinin xatirəsinə ehtiram əlaməti olaraq ora əkil qoyur. Bu gün Azərbaycanın dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında özünün ən qüdrətli dövrünü yaşayır".

Səbinə Hüseynli




Əgər cəmiyyətdə kollektiv şəkildə yaşayırıqsa bir-birimizə hörmət etməli, birləşəşəyiş haqqında qaydalara əməl etməliyik. Bəlli etiket qaydaları var ki, ona əməl etmək hər vətəndaşın borcudur. Ümumiyyətlə, etiket qaydaları təməl olaraq ailədə öyrənilsə də, bəzi hallarda internetdən, insanları müşahidə etməklə, soruşmaqla, oxumaqla da mənimsinilə bilər. Yəni, ədəb qaydalarını öyrənməklə və tətbiq etməklə həm öz mədəni davranışımızı qorumuş, həm də cəmiyyətin nizamını qorumağa yardımçı oluruq. Etiket və ədəb qaydalarına riayət etmək, həyatın hər anında başqalarında müsbət fikir formalaşdırır və daha ciddi qəbul edilir.



Texnologiya nə qədər inkişaf edisə etsin, hər gün virtual ünsiyyət vasitələri təkmilləşsin, yenə de real ünsiyyətin verdiyi enerjini və səmimiyyəti heç nə əvəz eləmir. Bunun səbəbi isə virtual ünsiyyət-dən fərqli olaraq real ünsiyyətin yalnız sözlərlə deyil, bədən dilinin

köməyi ilə baş vermesidir. Çünkü bəzən ünsiyyət zamanı tərəf müraciətimizin nə dediyini, nəyi demədiyini hərəkətləri və enerjisi sayəsində anlayırıq. Söhbət zamanı etiket qaydalarına əməl etməsi, nəzakətli və ya narahat olması məhz hərəkətləri ilə anlaşılır.

Üz-üzə ünsiyyətdə ən vacib etiket nitqimizi düzgün təşkil etmekdir. Nə tez-tez, nə də yavaş-yavaş danışılmalıdır. Danışış sürətimizin normal olmasına və sözlərimizin tələffüz zamanı ağzımızdan düzgün çıxmamasına diqqət yetirməyimiz bizim maraqlı həmsöhbət olmamızla yanaşı, həm də, qarşı tərəfə dəyər verdiyimizin



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti çərçivəsində hazırlanıb.

Adı var, özü yoxdur: etiket qaydaları



sübutudur. Həmçinin həmsöhbətizlə ünsiyyət zamanı geyim və oturma terzimiz də bizim ədəb normalarına nə qədər əməl etdiyimizin göstəricisidir.

Məşhur bir misal var, insan geyimine görə qarşılanır, danışığına görə yola salınır. Bu eynile dediyimiz vəziyyətdir. Geyimimiz bizim şəxsiyyət vəsiqəmizdir, o bizim ruhən və mənən necə insan olmağımız haqqında qarşı tərəfə mesaj verir. Kollektiv yaşayış qaydalarına əməl etməyin bir yolu da məhz geyim ilə əlaqəlidir. Bizim azadlığımız başqasının azadlığının başladığı yerde bitir, ona görə də geyimimiz, danışığımız başqalarını narahat etməyəcək tərzədə olmalıdır.

İctimai yerlərdə nəzakət ən çox axtardığımız etiket qaydasıdır. Nəqliyyatda öz yerini başqasına vermək, yolda keçid üstünlüyünü digərinə ötürmək, səkide gedərkən başqalarına mane olmamaq, piyadalarla qarşı sürücü kimi diqqətli olmaq, köməyə ehtiyacı olana yardım etmək bizzən heç nə əskiltməz, əksinə ədəb qaydalarına əməl etməyimizə kömək edər. Başqasının telefonuna boylanmaq, mesajlarını oxumaq, böyüklerin ayaqüstü durdugu yerde oturmaq ədəbli insanın işi deyil.

Biz təşəkkür etməyi bacarımq. Təessüf ki, bu, belədir. Bize yer verənə, yol verənə, kömək edənə minnətlə, onun borcu imiş kimi baxırıq. Təşəkkür etmək bizi alçaltmaz. Əksinə, təşəkkürü bacaran insanlar müdrik insandır. Biz üzr istəməyi də bacarımq. Şəhvini qəbul etmək böyüklükdür

və təessüf ki, bu böyüklüyü göstərə biləcək cəsarətdə çox az adam var.

Etiket qaydaları sosial həyatda müxtəlif vəziyyətlərdə riayət edilməli olan müfəssəl qaydalarıdır. Bu qaydalar həyatı asanlaşdırmağa və münasibətləri tənzimləmeye kömək edir. Yaşadığımız cəmiyyət hamımızdır və biz harada və necə davranışmalı olduğumuzu bəlli qaydalarla öyrənirik. Doğrudur, bir çox etiket qaydalarına əməl etməməyə görə heç bir hüquqi cəza və hüquqi öhdəlik yoxdur. Siz avtobus ya metroda öz yerinizi daha yaşı və ya uşaqlı sərnişinə verməyə də bilərsiniz, bunun üçün sizə qanunla heç bir öhdəlik düşmür. Lakin etiket qaydalarına görə daha yaşı sərnişin, uşaqlı qadın ayaqüstütə çətinlik çəkirə və siz daha genc və enerjili olaraq oturursunuzsa doğru davranışmırınız. Bir çox hallarda cəmiyyətin bu cür halarda göstərdiyi stigmə qanundan daha ağır olur. Unutmayın, etiket qaydalarına riayət etmək başqalarına hörmət etməkdir.

İctimai yerlərdə öskürəkən, aşırıkarəkən ağızını bağlamayanlar, ucadan telefonla danışanlar, ən yüksək həddə müsiqiye qulaq asanlar, övladını səkinin kənarına çəkib tualet işini həll edənlər, küçədə dondurma yalanınlar, tum yeyib qabığını qarşidan gələnin üzünə tüpürlər, içdiyi suyun qutusunu yola atanlar etiket qaydalarına əməl edərən yaşadığımız cəmiyyət daha mədəni bir cəmiyyət olmazmı?

Harada olmayıandan asılı olma-yaraq bütün insanlar hörmətə layiqdirlər. Başqalarına hörmət

göstərməkələ öz mədəniyyətimizi nümayiş etdiririk əslində. "Zəhmət olmasa", "Təşəkkür edirəm", "çox sağ olun", "minnətdaram" kimi sözlərin sehri olduğuna inanın, ən pis əhvalda olan insan belə ona sözlərə göstərdiyiniz diqqətə görə sevinəcək. Beləliklə, həm öz mədəniyyətinizi qorumuş olacaqsınız, həm də qarşidakına nə qədər dəyər verdinizi göstərəcəksiniz.

PS: 12 ya da 13 yaşım olardı, babamla Bakıya qonaq gəlmışdik. Avtobus dayanacağına yaxınlaşanda babam dayanacaqdakı insanlara ucadan salam verdi. Təccübə baxan da oldu, salamını alan da. Daha sonra avtobusa mindik, babam yenə minərkən bütün sərnişinlərə ucadan salam verdi. Bu dəfə salamını alan az oldu, insanlar tanımadığı birindən salam almağa ya çəkindilər, ya da təccübələndikləri üçün salamı almayı unutdular. Aradan 20 ildən çox keçib və men hələ də eyni vəziyyəti görürəm. Nisbətən yaşılı bir sərnişin ictimai nəqliyyata minəndə salam verir və bu dəfə salamını demək olar ki, alan olmur. Əksinə rişxənd edənlər, göz süzüb gülenlər çoxalıb. İctimai yerde salamlaşmaq ən təbii etiket qaydasıdır və buna əməl etməyənələr əməl edənlərə rişxənd edirəsə cəmiyyətdəki mənəvi-mədəni deqradasıyanı təxmin etmək çətin deyil. İlər ötür və getdikə salam verən, salam alan, təşəkkür edən azalır və biz robotlaşmış geləcəyin astanasındayıq.

Lalə Mehrəli



Gəlinlərin əksəriyyəti niyə qayınana-qayınata yanında yaşamaq istəmir?

"Gənclər arasında evlilik yaşıının 30-a, hətta 35-ə çatması ciddi sosial problemdir. Biz yaxın gələcəkdə bunun agrısını bütün varlığımızla hiss edəcəyik". Bu sözləri SIA-ya açıqlamasında Jurnalist Araştırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Seymur Verdizadə sözlərinə belə davam edib: "Deputat Fazıl Mustafa haqlıdır, işsizlik, digər sosial problemlər gənclərin vaxtında ailə qurmasına imkan vermir. Amma başqa səbəblər də var. İndiki gənclərin çoxunun evi yoxdur. Müasir oğlan və qızlar ömürlerini darısqal, rütubətli kirayə menzil-lərde çürümək istəmir. Bu qerarına görə onları qınamaq lazımdır. Gənclərin ev sahibi olması barədə düşünmək lazımdır.

Müasir qızların əksəriyyəti qayınana-qayınana yanında yaşamaq istəmir. Mənçə, bu arzunu da anlayışla qarşılıqla lazımdır. Şəxsi evi, maşını olan oğlanların sayı çox olmadığı üçün gənc qızlarımız uzun illər "ağ atlı oğlan"ın yolunu gözləməli olurlar. Yeni, sosial vəziyyətin ürekaçılan olmaması nikaha girən cütlüklerin statistikasına mənfi təsir edir.

Başqa bir problem isə son illər qurulan ailələrin qısa müddət ərzində dağılması ilə



EKSPERT FİKİRİ

bağlıdır. Hansısa subay oğlan, yaxud qız əsgər dostunun, tələbə yoldaşının toyuna gedir. Aradan 3-5 ay keçməmiş həmin nikah pozulur. Gənc də fikirləşir ki əger 3-4 ay sonra mən də boşanacağamsa, niyə evlənmə? Yeni qurulan ailələrin dağıılma statistikasının qorxunc rəqəmlərlə əks olunması gəncləri evlilikdən çəkindirir.

Mənçə, bir səbəb də ailələrə kənar müdaxilələrin olmasına dair. Bəzi hallarda gənclərin azad sevgisinin önünə sədd çəkilir. "Çörəyimi özgəsi yeməsin" kimi qıçqırılmış təfəkkür subay oğlan və qızları evlilikdən soyudur. Səbəblər çoxdur. Hamilələlər səbəbləri aradan qaldırmalı, subaylarımızın vaxtında nikaha girməsi barədə düşünməliyik".

Ayşən Vəli



Harri Keyn "Qızıl buts" mükafatının sahibi oldu

"Bavariya" klubunun təcrübəli hücumçusu Harri Keyn 2023/24 mövsümünün "Qızıl buts" mükafatının sahibi olub. SIA xəbər verir ki, Almaniya Bundesligasında mövsümü 36 qolla tamamlayan, Avropa ölkələrinin liqalarının bombardiri kimi "Qızıl

buts" mükafatının sahibi olub. Avropana onun en yaxın izleyicisi "Ştutqart" klubunun forwardı Seru Qirassidir (28 qol). Üçüncü yerde isə PSJ-nin hücumçusu Kilian Mbappe (27 qol) qərarlaşdı.

Qeyd edək ki, 30 yaşılı ingilterəli forward bu mövsüm "Bavariya" klubu ilə ümumilikdə 45 matçda meydana çıxıb. Bu oyunlarda 44 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

"SƏS" qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR
AŞAĞIDAKI YAYIM
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ
SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN
6 aylıq 79.20 AZN
1 illik 158.40 AZN

ABUNƏÇİLƏRİMİZİN
XİDMƏTİNDƏYİK
Müraciət, şikayət, yazı,
təbrik və başsağlıqlarınızı
dərc etməyə hazırlıq!

Haqsız rəqabət, yoxsa haqlı etiraz?

“Trendyol”da qiymətlərin bahalaşması hələ o səviyyədə deyil ki, alici həmin qiymətlərdən dolayı yeni qərar qəbul etmək məcburiyyətində qalsın. Məsələn, biz “Trendyol”dan bir geyimi 50 manata alırsaq və bu geyim Bakıdakı mağazalarda 100 manatdır, 50 manatlıq geyim “Trendyol”da 5-10 manat bahalaşırsa yenə də fərqli böyük olduğunu görürük.

Bu səbəbdən də son zamanlar daşıma haqqında olan bahalaşma Bakıda yerləşən mağazalar arasında “Trendyol” ilə seçimi müzakirə etməye şərait yaratır. Ona görə də “Trendyol”dakı karqo qiymətlərindən artırmın Bakıdakı mağaza sahiblərinə elə ciddi təsiri yoxdur”. Bu sözləri SIA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nesirli deyib. Onun sözlərinə görə, “Trendyol” hələ də Azərbaycandakı mağazalarдан daha populyar alış-veriş məkanı olaraq qalır: “Karqoda kiçik məbleğdə sıfırış edən müştərilərə “Trendyol” sərf etmir. Bəzən kiçik şəylerdə düşündürər ki, onun “Trendyol”dan gəlməyini gözləməyə dəyməz və elə bir qiymət fərqi də yoxdur. Bu da ciddi təsir hesab olunmur.

Bakıda yerləşən ticarət mərkəzlərində mal dövriyyəsində elə ciddi fərqli olduğu m ü s a h i d e e d i l m i r . “Trendyol” populyarlaşdıqdan sonra bir sıra ticarət mərkəzlərində qiymətlərin kəskin ucuzlaşması müşahidə olunur.

Məlumdur ki, yay gelir və əhalinin yay geyimlərinə tələbatı artır. Bu da “Trendyol”da



satış dövriyyəsinin artmasına səbəb olur. “Trendyol”dan hamı istifadə etmir. Elə adam var ki, bunu çətin proses hesab edir və ənənəvi üsulla geyim alır. Bu adamlar mağazaların ticarət dövriyyəsinin irəliləməsinə şərait yaradır”.

A.Vəli

**Baş redaktor:
Bəhrüz Quliyev**

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyli
küçəsi, 66.

Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az

“ƏLİNÇƏ” AZƏRBAYCAN XƏYRİYYƏ
CƏMIYYƏTİNİN ORGANI.
QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR
Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi
ilə müəllifin mövqeyi
üst-üstə düşməyə biler.

**Qəzet bazar və
bazar ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 3200